

1. İqtisadi hüquq, hansı proseslərdə baş verən münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi xarakterizə olunur?
 - ✓ istehsal, bölgü, mübadilə, istehlak;
 - iqtisadiyyat və hüququn qarşılıqlı əlaqələrində;
 - iqtisadi davranışlarda;
 - iqtisadi subyektlərin ehtiyac və maraqlarına müvafiq olan proseslərdə;
 - müəssisələrin təşkilı prosesində
2. İqtisadi münasibətlərin cəmiyyətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir?
 - hüquq sahələrinin sistemini yaradır
 - ✓ hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir
 - təbii hüquq kimi qiymətləndirilir
 - hüquq sistemini müəyyən edir
 - dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir
3. Hüququn iqtisadi funksiyası ...?
 - siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
 - ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
 - mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
 - ✓ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
 - sosial münasibətlərdəki rolu ilə əlaqədardır
4. İqtisadiyyatın hüquqi tənzimlənməsi necə xarakterizə olunur?
 - iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prezidentin tən-zim-lə-yici
 - ✓ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir
 - iqtisadi fəaliyyət zamanı insanların davranışlarına məhkəmənin tənzimləyici
 - iqtisadi fəaliyyət zamanı insanların davranışlarına parlamentin tənzimləyici
 - iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prokurorluğun tənzimləyici
5. Imperativ metodlar...?
 - məcburetmə və səlahiyyətvermə üsullarıdır
 - ✓ məcburetmə və qadağanetmə üsullarıdır
 - məcburetmə və güzəşt üsullarıdır
 - məcburetmə və zor tətbiq etmə üsullarıdır
 - məcburetmə və göstəriş üsullarıdır
6. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması hansı vaxtdan etibarən iqtisadçıların diqqətini cəlb etmişdir?
 - 20-ci əsrin əvvəllərindən
 - ✓ 20-ci əsrin ikinci yarısından
 - 18-ci əsrdən
 - Böyük durğunluq illərindən”
 - 18-ci əsrin sonlarından
7. İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki,...?
 - iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
 - iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun
 - ✓ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
 - iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
 - iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun

8. “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi hüquqsünaslara...?

- ✓ qəbul olunmuş normativ aktlar və hüquq normalarının nəticələrinin təhlili
- normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır
- dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır
- hüquq normalarının sistemləşdirilməsində əlverişli əsas yaradır
- normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır

9. R.Kouzun elmi dövriyyəyə daxil etdiyi kateqoriya hansıdır?

- transmissiya xərcləri
- transfer xərcləri
- ✓ transaksiya xərcləri
- dövlət xərcləri
- transformasiya xərcləri

10. İqtisadi münasibətləri tənzimləyən hüquqi tənzimləmə metodlarının növləri hansılardır?

- xüsusi və spesifik;
- ✓ ümumi və xüsusi;
- Ümumi və normativ;
- Xüsusi və dispozitiv;
- spesifik və imperativ

11. İmperativ və dispozitiv metodlar iqtisadi hüquq baxımından hesab edilir?

- ali metodlar
- fərdi metodlar
- ✓ xüsusi metodlar
- birgə metodlar
- ümumi metodlar

12. Aşağıdakılardan hansı iqtisadi hüquq hesab edilmir?

- büdcə hüququ
- ticarət hüququ
- sahibkarlıq hüququ
- ✓ ekstradisiya hüququ
- maliyyə hüququ

13. İqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab edilən aşağıdakılardan hansıdır?

- mülki hüquq
- prosessual hüquq
- cinayət hüququ
- ✓ iqtisadi hüquq
- təsərrüfat hüququ

14. A.Kornauzer hüququn tətbiqi zamanı iqtisadiyyatın əsas götürülməsini nəyin mənbəyi hesab edirdi?

- göstəriş hipotezinin
- tətbiqat hipotezinin
- təlimat hipotezinin
- ✓ davranış hipotezinin
- iradə hipotezinin

15. R.A. Poznerin tədqiqatları hansı sahədə həyata keçirilmişdir?

- sosial müdafiə hüququ
- beynəlxalq hüquq

- maliyyə hüququ
- ✓ iqtisadi hüquq
- cinayət hüququ

16. Neoinstitutsionalizm nəzəriyyəsinə əsasən “Mülkü hüquq” nəzəriyyəsinin xüsusi bir istiqaməti hesab edilən hansıdır?

- ✓ iqtisadi hüquq
- mülkiyyət hüququ
- inzibati hüquq
- pressensial hüquq
- rəqabət hüququ

17. “İqtisadi hüququn” “Mülkü hüquq” nəzəriyyəsiindən ayrılan bir istiqamət olması hansı nəzəriyyəyə məxsusdur?

- monetarizm
- marksizm
- liberalizm
- klassizm
- ✓ neoinstitutsionalizm

18. Təkrar istehsalın fazalarında baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu hesab edilir?

- mülkü hüquq
- kommersiya hüququ
- istehsal hüququ
- rəqabət hüququ
- ✓ iqtisadi hüquq

19. İctimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemi necə xarakterizə olunur?

- hüquq sisteminin ipi
- hüquqi mühafizə sistemi
- ✓ hüquqi tənzimlənmə
- iqtisadi sistemin hüquqi əsası
- iqtisadi idarəetmə

20. İnsanların fəaliyyətinin istiqamətini müəyyən edən təsir aşağıdakılardan hansıdır?

- iqtisadi təsir
- hüquqi adətlər
- ✓ hüquqi təsir
- əxlaq normaları
- prezidentlər

21. 20 –ci əsrin II yarısından eibarən aşağıdakılardan hansı iqtisadçıların diqqətini cəlb etmişdir?

- rəqabətin stimullaşdırılması
- xarici ticarəti məhdudlaşdırılması
- iqtisadiyyatın liberallaşdırılması
- müəssisələrin təşkilati-hüquqi formaların dəyişiklənməsi
- ✓ iqtisadi münasibətlərin tənzimlənməsində hüquq normalarının tətbiq edilməsi

22. Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?

- ənənədir
- qanunlardır
- hüquqi adətlərdir
- məhkəmə prezidentidir
- ✓ hüquqdur

23. Aşağıdakılardan hansı iqtisadi hüquq deyil?
- sahibkarlıq hüququ
 - gömrük hüququ
 - vergi hüququ
 - ✓ prosessual hüquq
 - maliyyə hüququ
24. İqtisadi hüququn ilkin rüşeymləri formalaşmışdır?
- Sovet hüququnda
 - Kilsə hüququnda
 - Müsəlman hüququnda
 - ✓ Roma hüququnda
 - Kontinental hüquqda
25. Elmi dövriyyəyə “transaksiya xərcləri” kateqoriyasını kim daxil etmişdir?
- R.A. Pozner
 - P. L. Samuelson
 - L.A. Kornauzer
 - C.M. Keyns
 - ✓ R. Kouz
26. Hüququn tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?
- P. L. Samuelsona
 - R.S. Kouza
 - C.M. Keynsə
 - R.A. Poznerə
 - ✓ L.A. Kornauzerə
27. “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur?
- ✓ R.A. Poznerə
 - A. Marşala
 - A. Smitə
 - D. Rikardoya
 - C.M. Keynsə
28. Neoinstitutsionalizm nəzəriyyəsi baxımından «İqtisadi hüquq» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?
- “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - ✓ “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
29. İqtisadi hüquq...?
- a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların
 - bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
 - istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
 - mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
 - ✓ istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
30. Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?
- dövlətin idarəetmə mexanizminin əsasıdır
 - iqtisadiyyatın mühafizə olunmasıdır

- iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- ✓ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
- yalnız bir sahədə həyata keçirilən tədbirlərdir

31. İqtisadi hüquq baxımından hüquqi təsir necə xarakterizə edilir?

- insanların hüquqi statusunu müəyyən edir
- haqsız rəqabəti şərtləndirir
- iqtisadi cinayətkarlığa səbəb edir
- ✓ insanların fəaliyyətinin istiqamətini müəyyən edir
- insanlar arasında diskriminasiya yaradır

32. Dövlət idarəetmə orqanları ilə hüquqi şəxslər arasında yaranan münasibətlər hesab edilir?

- prosessual hüququn predmeti
- ✓ hüquqi tənzimlənmənin predmeti
- müəssisənin təşkilatının predmeti
- iqtisadi nəzəriyyənin predmeti
- mülki hüququn predmeti

33. Ayrı-ayrı fərdlərin davranışı ilə yanaşı hüquqi sistemdə təsir göstərən hansıdır?

- hüquqi sistem
- nəzarət sistemi
- elmi sistem
- ✓ iqtisadi sistem
- sosial sistem

34. Fərdlərin davranışına və onlar vasitəsi ilə də bütövlükdə iqtisadi sistemə təsir göstərən aşağıdakılardan hansıdır?

- dövlət sistemi
- iqtisadi sistem
- ekosistem
- ✓ hüquqi sistem
- Beynəlxalq sistem

35. İkitərəfli qarşılıqlı təsirlə bağlılıq hansı sistemlərə aiddir

- texniki və hüquqi sistemlərə
- hüquqi və nəzarət sistemlərinə
- iqsadi və əənəvi sistemlərə
- ekoloji və hüquqi sistemlərə
- ✓ iqtisadi və hüquqi sistemlərə

36. Müasir dövrdə beynəlxalq iqtisadi hüquq necə xarakterizə olunur?

- siyasi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- vahid iqtisadi sistemin formalaşması sahəsində dövlətlərarası və digər
- iqtisadi inteqrasiya sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ✓ iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ticarət fəaliyyəti sahəsində dövlətlərarası və digər subyektlərlə olan

37. Ümumi metod kimi hüquq tətbiqetmənin mahiyyəti necə xarakterizə olunur?

- iqtisadi münasibətlərin tənzimlənməsində adətlərin vasitə kimi tətbiq edilməsi
- iqtisadi münasibətlərin tənzimlənməsində prezidentlərin vasitə kimi tətbiq edilməsi
- iqtisadi münasibətlərin tənzimlənməsində dövlət iradəsinin vasitə kimi
- iqtisadi münasibətlərin tənzimlənməsində parlament hakimiyyətinin vasitə
- ✓ iqtisadi münasibətlərin tənzimlənməsində hüququn vasitə kimi tətbiq edilməsi

38. İqtisadi subyektlərin fəaliyyətinin ümumi qaydaları, prinsipləri və onların reallaşma mexanizmləri aşağıdakılardan hansı ilə müəyyən edilir və tənzimlənilir?
- prezident sərəncamları ilə
 - beynəlxalq hüquqla
 - bələdiyyə aktları vasitəsilə
 - ✓ müvafiq normativ aktlarla
 - hökumətin qərarı ilə
39. Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..?
- dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti
 - dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir
 - dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti
 - ✓ dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir
 - dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir
40. İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kifayət qədər yaxındır?
- ✓ neoinstitutsionalizim
 - neoklassizm
 - neomonetarizm
 - neoliberalizim
 - neokeynsçilik
41. Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil?
- iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və s. bu kimi məsələlər üzrə ənənəvi mülahizələrdən uzaqlaşırırlar
 - ✓ hüquqşünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin
 - iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə
 - iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalarının əsaslandırılması üçün
 - iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı
42. Kouz teoreminə əsasən?
- əgər cinayət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
 - əgər beynəlxalq hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
 - əgər inzibati hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
 - əgər əmək hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
 - ✓ əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilərlər
43. İqtisadi sistem....?
- ölkənin statusunu müəyyən edir
 - yalnız fərdlərin davranışına təsir göstərir
 - hüquq mühafizə sisteminə təsir göstərir
 - yalnız iqtisadiyyata təsir göstərir
 - ✓ həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir
44. Hüquqi sistemi...?
- yalnız fərdlərin davranışına təsir göstərir
 - hüquq mühafizə sisteminə təsir göstərir
 - ölkənin statusunu müəyyən edir
 - ✓ fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir

- yalnız iqtisadiyyata təsir göstərir

45. Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır?

- iqtisadi sistemin formasında asılıdırlar
- birtərəfli təsirlə əlaqəyə malikdirlər
- ✓ iki tərəfli qarşılıqlı təsirlə bağlıdır
- hüquq iqtisadi sistemi formalaşdırır
- heç bir əlaqələri mövcud deyil

46. Hüququ vasitə kimi istifadə edərək iqtisadi münasibətləri tənzimləyən hansı metoddur?

- xüsusi;
- spesifik;
- dispozitiv
- imperativ;
- ✓ ümumi;

47. Hüquqi tənzimləmənin xüsusi metodlarının növləri

- dispozitiv və muxtar;
- spesifik və muxtar
- direktiv və imperativ;
- spesifik və direktiv;
- ✓ direktiv və muxtar;

48. İqtisadi hüquq sahəsində tədqiqatlar aşağıdakılardan hansı ilə əlaqədardır?

- fəlsəfə nəzəriyyəsi ilə
- konstitusiya sistemi ilə
- transformasiya nəzəriyyəsi ilə
- ✓ institusional iqtisadiyyatla
- riyazi-məntiq ilə

49. Hüquqi ənzimlənmənin institutsionalizm bir istiqaməti hesab edilməsi hansı kontekstdə qəbul olunur?

- sosial cəmiyyət kontekstində
- hüquq və fəlsəfə kontekstində
- konstitusiya quruluşu kontekstində
- ✓ iqtisadiyyat və hüquq kontekstində
- hüquqi dövlət kontekstində

50. Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- hüquq normaları
- əxlaq normaları
- adətlər
- ✓ standartlar
- korporativ normalar

51. Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur?

- ictimai normalar
- beynəlxalq normalar
- dini və məzhəb normalar
- ✓ sosial və texniki normalar
- əxlaq normaları

52. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil?

- beynəlxalq intellektual mülkiyyət hüququ
- beynəlxalq gömrük hüququ
- beynəlxalq ticarət hüququ
- beynəlxalq sənaye hüququ
- ✓ beynəlxalq ekstradisiya hüququ

53. Hüquqi tənzimləmədə ən çox istifadə edilən mexanizmlərdən biri hansıdır?

- güzəştlərin verilməsi
- departasiya
- ✓ cəza tədbirlərinin görülməsi
- fəaliyyət sərbəstliyinin verilməsi
- hüquqi statusun dəyişdirilməsi

54. Dispozitiv metod...?

- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyinə əsaslanır
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğuna əsaslanır
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativli olmasına
- hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyinə əsaslanır
- ✓ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyinə əsaslanır

55. İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır?

- imperativ və birbaşa metodlar
- iselektiv və dispozitiv metodlar
- imperativ və direktiv metodlar
- dispozitiv və dolaylı metodlar
- ✓ imperativ və dispozitiv metodlar

56. İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi təbii mi?

- ədəbi inkişafın ümumi qanunauyğunluqlarına
- ✓ ictimai inkişafın ümumi qanunauyğunluqlarına
- iqtisadi inkişafın ümumi qanunauyğunluqlarına
- siyasi inkişafın ümumi qanunauyğunluqlarına
- fiziki inkişafın ümumi qanunauyğunluqlarına

57. İqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraqlı olan məqam hansıdır?

- iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- ✓ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi

58. İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir?

- dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- qiymətlərin səviyyəsinin tənzimlənməsi
- dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
- ✓ dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və həddinin gözlənilməsi
- dövlətin iqtisadiyyata müdaxilə etməməsi

59. Müasir dövrdə “İqtisadi hüquq”...?

- iqtisadi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
- mülki hüquq təliminin ayrılmaz tərkib hissəsi hesab olunur
- konstitusiyon təliminin ayrılmaz tərkib hissəsi hesab olunur
- ✓ iqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur

- hüquqi təli–min ayrılmaz tərkib hissəsi hesab olunur

60. İqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstəril–məsinin ilkin nəzəri-konseptual yanaşmalarından olan Çikaqo məktəbinin əsasında hansı nəzəriyyə dayanır?

- rəqabət nəzəriyyəsi
- səmərəli gözləmə nəzəriyyəsi
- təkrar istehsal nəzəriyyəsi
- ✓ səmərəli seçim nəzəriyyəsi
- büdcə məhdudluğu nəzəriyyəsi

61. Hüquqi tənzimlənməsinin subyekti kimi çıxış edir?

- iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
- iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
- ✓ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları

62. “İqtisadiyyat və hüquq” (Economy and Law) kon–tekstində “hüquq” necə xarakterizə olunur?

- klassizmin əsas istiqamət–lərindən biri kimi
- liberalizmin əsas istiqamət–lərindən biri kimi
- ✓ institu–t–si–o–na–lizmin əsas istiqamət–lərindən biri kimi
- keynsçiliyin əsas istiqamət–lərindən biri kimi
- marksizmin əsas istiqamət–lərindən biri kimi

63. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tət–biq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur?

- aqrar münasibətlərin tənzimlənməsində
- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində
- ekoloji tədbirlərin reallaşdırılmasında
- standartlaşdırmada
- ✓ rəqabətin təmin olunması sahəsində

64. İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tət–biq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır?

- xarici ticarətin tənzimlən–məsində
- əmək bazarına müdaxilə edilməsində
- rəqabətin təmin olunmasında
- qiymətlərin tənzimlən–məsində
- ✓ məhsul standartlarının formalaşdırılmasında

65. Hüquqi qüvvəsinə görə Azərbaycanda normativ-hüquqi akt ali sayılır?

- ✓ Azərbaycan Respublikasının qanunları
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktları
- Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanlar
- Azərbaycan Respublikası Milli Məclisinin qərarları

66. Azərbaycanda hansı normativ-hüquqi akt iqtisadi hüququn ən ali qüvvəyə malik mənbəyi sayılır?

- ✓ Azərbaycan Respublikasının Konstitusiyası
- heç bir bənd düz deyil
- Milli Məclis haqqında Azərbaycan Respublikası Qanunu
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi

67. Azərbaycanda iqtisadi hüquq mənbəyini hansı orqanlar yarada bilər?

- ✓ bütün bəndlər düzdür
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Prezidenti

68. Azərbaycan Respublikasında qanun yaradan ali orqan hansıdır?

- ✓ Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Baş Praturoru
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikasının Nazirlər Kabineti

69. Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- əmlak və təşkilati müqavilələr
- konsensual və real müqavilələr
- podrat müqaviləsi
- ✓ Göndərmə müqaviləsi
- əmlak və təşkilati müqavilələr

70. Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- konsensual və real müqavilələr
- Göndərmə müqaviləsi
- ✓ İcarə müqaviləsi
- podrat müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr

71. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ✓ Broker müqaviləsi
- Lizing müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- Göndərmə müqaviləsi
- podrat müqaviləsi

72. Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- Göndərmə müqaviləsi
- konsensual və real müqavilələr
- əvəzli və əvəzsiz müqavilələr
- ✓ Lizing müqaviləsi
- podrat müqaviləsi

73. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ✓ Ticarət agentli müqaviləsi
- podrat müqaviləsi
- əvəzli və əvəzsiz müqavilələr
- Göndərmə müqaviləsi
- Lizing müqaviləsi

74. Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı

- müqavilənin xitamını tələb edə bilər;
- istifadə hüququndan istifadə edə bilər;
- ✓ yerinə yetirilmiş işin haqqını və zərərin ödənilməsinə tələb edə bilər;
- əlavə icra tələb edə bilər?
- girov hüququndan istifadə edə bilər;

75. Faktoring nüqaviləsinin predmetini nə təşkil edir?
- pul, faktor
 - pul;
 - müştərinin hüquq və vəzifələri;
 - ✓ güzəşt edilən pul tələbi;
 - faktor;
76. Alqı-satqı müqaviləsinin forması
- ikitərəfli, qarşılıqlı;
 - əvəzli;
 - ümumi;
 - əşyanın mülkiyyətə verilməsinə yönəlir;
 - ✓ hamsi
77. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilmir
- tərəflərdən birinin ciddi səbəbləri olduqda;
 - ✓ müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda yol verilir;
 - icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir
 - heç bir halda yol verilmir;
 - bütün hallarda yol verilir;
78. Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?
- Lizing müqaviləsi
 - podrat müqaviləsi
 - əvəzli və əvəzsiz müqavilələr
 - ✓ Françayzing müqaviləsi
 - Ticarət agentliyi müqaviləsi
79. Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?
- heç bir dəyişiklik baş vermir
 - tərəflərin öhdəliklərinə əlavə edilir
 - ✓ tərəflərin öhdəliklərinə xitam verilir
 - tərəflərin öhdəlikləri olduğu kimi qalır
 - tərəflərin öhdəlikləri yenidən yaranır
80. İcarə müqaviləsi müqavilənin hansı növüdür?
- konseptual, real, əvəzli;
 - ✓ konseptual, əvəzli, qarşılıqlı;
 - konseptual, müddətli, qarşılıqlı;
 - ikitərəfli, qarşılıqlı, sinallaqmatik;
 - real, əvəzli, ikitərəfli
81. Müqavilə bağlamaq haqqında təklif necə adlanır
- ✓ oferta
 - aksept
 - liberta
 - diksept
 - differta
82. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?
- hökumətin qərarı əsasında mümkündür

- səhmdarların iştirakı ilə mümkündür
- ✓ məhkəmənin qərarı əsasında mümkündür
- tərəflərin iştirakı ilə mümkündür
- onu istəyi ilə mümkündür

83. Alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyən etməyə imkan vermirsə:

- müqavilə tamamlanmalıdır;
- müqavilə etibarsız sayılır;
- müqavilə dəyişdirilməlidir;
- ✓ müqavilə bağlanmış sayılmır;
- əşyaların növü dəyişilməlidir

84. Aşağıdakılardan hansı heç bir məhdudiyyət olmadan alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- mülkü dövriyyəsi qadağan olunmayan əşyalar
- mülkü dövriyyəsi məhdudlaşdırılmayan əşyalar
- ✓ səhm çap edən avadanlıqlar
- hərbi silah istehsalı üçün nəzərdə tutulmayan fonar dəzgahı

85. AR-nın Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- ✓ dövlət iqtisadi və sosial proqramlarını təsdiqləmək
- dövlət büdcəsinin icrasını təmin etmək;
- icraedici və sərəncamverici fəaliyyəti həyata keçirmək
- dövlət sosial təminat proqramının həyata keçirilməsini təmin etmək;

86. Hansı əlamətlərə görə normativ aktlar hüquqi qüvvəyə malik olurlar?

- zamana, məkana, qüvvədə olma müddətinə görə;
- ✓ zamana, məkana, şəxslərin dairəsinə görə;
- dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulduğuna görə;
- səlahiyyətlərinə görə
- ümumməcburi əhəmiyyətinə görə;

87. İki və daha çox tərəfli mülkü hüquq və vəzifələrini yardan aşağıdakılardan hansıdır

- mülkü hüquqi maddə
- ✓ mülkü hüquqi müqavilə
- mülkü qüquqi qanun
- mülkü qüquqi sərəncam
- mülkü qüquqi məcəllə

88. Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur?

- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
- ✓ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi
- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
- yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi

89. Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən, habelə zərurət yarandıqda onların aktlarını ləğv edən dövlət qurumu hansıdır?

- Azərbaycan Respublikası Milli Məclisi
- ✓ Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Prokurorluğu
- Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi
- Azərbaycan Respublikası Ali Məhkəməsi

90. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı səlahiyyəti yoxdur?

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
- ✓ xarici siyasətin istiqamətini müəyyən etmək
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir

91. Konstitusiyaya əsasən işsizlərin...?

- dövlətdən əmək haqqı almaq hüququ vardır
- ✓ dövlətdən sosial müavinət almaq hüququ vardır
- dövlətdən iş almaq hüququ vardır
- heç bir hüququ yoxdur
- dövlətdən sosial sığorta almaq hüququ vardır

92. Konstitusiyaya əsasən...?

- ✓ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə məcbur edilə bilər
- Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər
- Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə məcbur edilə bilər

93. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub?

- «Azad mülkiyyət hüququ»
- ✓ «Azad sahibkarlıq hüququ»
- «Azad kommersiya hüququ»
- «Azad rəqabət hüququ»
- «Azad biznes hüququ»

94. Konstitusiyanın «İqtisadi inkişaf və dövlət» adlanan maddəsində iqtisadiyyatda prinsipial əhəmiyyətə malik olan hansı məsələ öz hüquqi həllini tapmışdır?

- iqtisadi inkişafın müxtəlif regionlara əsaslanması
- ✓ iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması
- iqtisadi inkişafın sosial siyasətə əsaslanması
- iqtisadi inkişafın davamlılığının təmin olunması
- iqtisadi inkişafın dövlət mülkiyyətinə əsaslanması

95. Konstitusiyanın hansı maddəsində respublikamızda iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması təsbit olunmuşdur?

- «Siyasi hakimiyyət»
- ✓ «İqtisadi inkişaf və dövlət»
- «İqtisadi siyasət orqanları»
- «Sosial hüquqlar»
- «Dövlət quruluşu»

96. Dövlət idarəetmə orqanlarının icraedicilik fəaliyyəti ifadə olunur?

- öz iradələrindən irəli gələn tələblərin icrasında
- ✓ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında
- parlament hakimiyyətinin tətbiqində
- beynəlxalq öhdəliklərin icrasında
- məhkəmələrin göstərişlərinin icrasında

97. Konstitusiyada Nazirlər Kabinetinin statusu necə müəyyən edilir?
- prezident yanında mərkəzi icra orqanı;
 - ✓ prezidentin yuxarı icra orqanı;
 - prezident aparatı;
 - ali icra və sərəncam orqanı
 - respublika hökuməti;
98. Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi formalaşdırma bilmir?
- AR-nın prezidenti
 - ✓ AR-nın məhkəməsi
 - AR-nın vergilər nazirliyi
 - AR-nın nazirlər kabineti
 - AR-nın maliyyə nazirliyi
99. Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?
- korporativ normalar
 - ✓ sertifikatlar
 - əxlaq normaları
 - adətlər
 - hüquq normaları
100. İqtisadi tənzimləmə prosesində sosial və texniki normalar istifadə oluna bilər?
- hüquqi forma kimi
 - ✓ hüquqi vasitə kimi
 - texniki şərait kimi
 - iqtisadi əsas kimi
 - sosial baza kimi
101. Hüququn yeganə tənzimləmə vasitəsi hesab olunması aşağıdakılardan hansına məxsusdur?
- demokratik dövlətə
 - ✓ hüquqi dövlətə
 - diktaturaya
 - sosial dövlətə
 - avtoritar dövlətə
102. İqtisadi münasibətlərdə hüququn rolu nə ilə əlaqədardır?
- nəzarət mexanizmi ilə
 - ✓ iqtisadi funksiyası ilə
 - əxlaq norması olması ilə
 - intizam norması ilə
 - formalaşma mexanizmi ilə
103. Hüquqi tənzimlənmə subyektlərinin davranış seçiminin sərbəstliyini aşağıdakılardan hansı təmin edir?
- imperativ metod
 - nəzarət metodu
 - texniki metod
 - ✓ dispoziitiv metod
 - birbaşa metod
104. Məcburetmə və qadağanetmə üsulları hesab edilir?
- ✓ imperativ metodlar
 - proporsional metodlar

- selektiv metodlar
- dispozitiv metodlar
- dolaylı metodlar

105. İmperativ və dispozitivmetodlar iqtisadi münasibətlərin tənzimlənməsi baxımından hesab edilir?

- birbaşa metodlar
- selektiv metodlar
- birgə metodlar
- ✓ xüsusi metodlar
- dolaylı metodlar

106. İqtisadi münasibətlərin tənzimlənməsində hüquq olan istifadə edilməsi hesab edilir?

- hüquqformalaşdırma
- hüquq adətlərinin yaranması
- hüquqpozma
- ✓ hüquqtəbqiyyət
- hüquqyaratma

107. İctimai inkişafın ümumi qanunauyğunluqlarına tabe olan aşağıdakılardan hansıdır?

- fiziki imkanların formalaşması
- denominasiya və diskriminasiya
- dövlət gəlirlərinin artması
- insanların orta ömür müddətinin artması
- ✓ iqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi

108. Neoinstitusionalizm nəzəriyyəsi ilə aşağıdakılardan hansı daha çox əlaqəlidir?

- inzibati hüquq nəzəriyyəsi
- konstitusiyalı hüquq nəzəriyyəsi
- beynəlxalq hüquq nəzəriyyəsi
- ✓ hüququn iqtisadi təhlili
- iqtisadi nəzəriyyə

109. Avstriya məktəbi aşağıdakı hansı ilkin şərtə əsaslanır?

- ətraf mühitin qeyri-sabitliyi
- sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi
- subyektivizm
- gələcəyin qeyri – müəyyənliyi
- ✓ merkantilizm

110. İqtisadiyyatda hüquqi üsul və vasitələrdə istifadə etməklə müdaxilə edilməsi baxımından “səmərəli seçim” nəzəriyyəsi hansı məktəb üçün əsas hesab edilir?

- Harvard məktəbi
- Paris məktəbi
- Roma məktəbi
- ✓ Çikaqo məktəbi
- Kembriç məktəbi

111. Alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- avtomobillər
- mənzillər
- şəxsi həyatı sahə
- ✓ mülki dövlət qadağan olunmuş əşyalar
- daşınar və daşınmaz əmlak

112. Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır?
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq
 - döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
 - qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri
 - hərbi silah və sursat istehsal etmək üçün avadanlıq
 - ✓ gündəlik istehlak mallarının
113. Nəzəri baxımdan aşağıdakı hüquq forması yoxdur?
- hüquqi adət
 - məhkəmə presedenti
 - normativ akt
 - ✓ konsolidasiya
 - normativ məzmunlu müqavilə
114. Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur?
- Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Ali Məhkəməsi
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - ✓ Azərbaycan Respublikasının Nazirlər Kabineti
115. Konstitusiyaya əsasən heç kəs...?
- prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - ✓ məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
116. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisində qadağandır?
- avrodan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - ✓ manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - lirədən başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - rubldan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - dollardan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
117. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?
- kommersiya bankıdır
 - ✓ dövlətin müstəsna mülkiyyətindədir
 - parlamentə tabedir
 - icra orqanıdır
 - təsərrüfat fəaliyyəti subyektidir
118. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında pul nişanlarının tədavi ilə buraxılması və tədavildən çıxarılması hüququ yalnız...?
- Texnika Banka mənsubdur
 - ✓ Mərkəzi Banka mənsubdur
 - Milli Banka mənsubdur
 - Bank Standarta mənsubdur
 - Xalq Banka mənsubdur
119. Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir?
- hərbi xidmət

- ✓ vergilər və başqa dövlət ödənişləri
- xidmətlərə görə dövlət ödənişləri
- kamunal ödənişlər
- maliyyə öhdəliyi

120. İqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- qanunlarda
- ✓ məhkəmə qətnamələrində
- Nazirlər Kabinetinin qərarlarında
- nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
- prezident fərmanlarında

121. Nazirliklər aşağıdakı məqsədlə yaradılır?

- dövlət büdcəsinin formalaşdırılması məqsədilə
- ✓ dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
- dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
- dövlət mülkiyyətinin şəlləşdirilməsi məqsədilə
- dövlət formasının qorunub saxlanması məqsədilə

122. Nazirliklərin səlahiyyəti məhdudlaşır?

- yerləşdiyi ərazi ilə
- ✓ aid olduğu sahə ilə
- təsərrüfat fəaliyyəti ilə
- iqtisadi struktur ilə
- hakimiyyət qolu ilə

123. Yerli icra hakimiyyəti orqanı hesab edilir?

- Milli Məclis
- ✓ Ağsu rayon icra hakimiyyəti
- İqtisad Məhkəməsi
- Şamaxı rayon bələdiyyəsi
- Naxçıvan MR Nazirlər Kabineti

124. Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?

- Azərbaycan Respublikasının Parlamenti
- ✓ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Ali Məhkəməsi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Prezidenti

125. Ali icra hakimiyyəti orqanı hesab edilir?

- Azərbaycan Respublikasının Parlamenti
- ✓ Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi
- Azərbaycan Respublikasının Hökuməti

126. Mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- Prezident
- ✓ nazirliklər və dövlət komitələri
- icra hakimiyyətləri
- bələdiyyə orqanları
- Nazirlər Kabineti

127. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir?
- qanunverici
 - ✓ icraedici-sərəncamverici
 - icraedici-tənzimləyici
 - məhkəmə nəzarəti
 - sərəncamverici-tənzimləyici
128. Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz?
- Azərbaycan Respublikasının Milli Məclisi
 - ✓ Azərbaycan Respublikasının Baş Praturoru
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Maliyyə nazirliyi
 - Azərbaycan Respublikasının Prezidenti
129. Nazirlik və dövlət komitələri hesab edilir?
- Ali icra hakimiyyəti
 - ✓ mərkəzi icra hakimiyyəti
 - prezident icra hakimiyyəti
 - yuxarı icra hakimiyyəti
 - Yerli icra hakimiyyəti
130. Aşağıdakılardan hansı icra hakimiyyətinə adi deyildir?
- yerli icra orqanı
 - ✓ bələdiyyə orqanı
 - yerli icra orqanı
 - Ali icra orqanı
 - yuxarı icra orqanı
131. AR-nın prezidenti hesab edilir?
- yuxarı icra hakimiyyəti
 - ✓ Ali icra hakimiyyəti
 - yerli icra hakimiyyəti
 - yüksək icra hakimiyyəti
 - mərkəzi icra hakimiyyəti
132. Sosial normaların növləri
- hüquq normaları və adətləri
 - ✓ hamısı
 - əxlaq normaları
 - korporativlər
 - dini normalar
133. İnzibati-ərazi vahidlərində yerli icra hakimiyyəti orqanları kim tərəfindən təşkil olunur?
- baş nazir;
 - ✓ sahə mərkəzi orqanı;
 - yerli icra hakimiyyətinin başçısı;
 - prezident
 - mərkəzi icra hakimiyyəti orqanı;
134. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?
- dollardır

- ✓ manatdır
- rubldur
- təngədir
- qəpikdir

135. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- məhkəmə presedenti
- ✓ normativ-hüquqi akt
- konsolidasiya
- hüquqi adət
- normativ məzmunlu müqavilə

136. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- prezidentin fərmanları
- ✓ qanunlar
- nazirliklərin normativ aktları
- idarələrin normativ aktları
- hökumətin qərarları

137. Aşağıdakılardan hansı iqtisadi hüququn mənbələri içərisində əsas hesab olunur?

- Mülki məəcəllə
- ✓ Azərbaycan Respublikasının Konstitusiyası
- Rəqabət məəcəlləsi
- Dövlət büdcəsi
- Antiinhisar qanunvericiliyi

138. İqtisadi hüququn mənbələri formalaşır...?

- dövlətin yaranması zamanı
- ✓ dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
- valyuta əməkdaşlığında
- iqtisadi sistem transformasiya edildikdə
- beynəlxalq təşkilatlara üzv olduqda

139. Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır?

- ✓ gündəlik istehlak mallarının
- qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq
- döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
- hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

140. Aşağıda sadalananlardan hansıları mülki hüquqi müqavilələrinin növlərinə aiddir?

- ✓ qarışıq müqavilə, əvəzli və əvəzsiz müqavilələr, ümumi müqavilə, ilkin müqavilə, üçüncü şəxsin xeyrinə müqavilə
- notariat müqavilə, sərbəst bazar müqaviləsi, ofis müqaviləsi
- sülh müqaviləsi, ictimai müqavilə, əmək müqaviləsi, məişət müqaviləsi
- birja müqaviləsi, əmlak müqaviləsi, bir tərəfli müqavilə, əməli təsir müqaviləsi
- son müqavilə, yekun müqavilə, bağlayıcı müqavilə, satılıq müqaviləsi

141. Müqavilə nə vaxtdan tərəflər üçün məcburi sayılır?

- ✓ bağlandığı andan
- yazıldığı andan
- tərəflər müqavilənin şərtlərini icra etməyə başladığı andan

- tərəflər müqaviləyə etiraz etdikləri andan
- tərtib edildiyi andan

142. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəmədə hansı halda qaldıra bilər?

- yalnız təklifdə göstərilmiş müddətdə digər tərəfin cavabını almadıqda;
- ✓ yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən imtinanı aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində cavab almadıqda;
- yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 15 gün müddətində cavab almadıqda;
- yalnız 30 gün müddətində digər tərəfin cavabını almadıqda.
- yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda;

143. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hansı andan dəyişdirilmiş və ya ləğv edilmiş sayılır?

- tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;
- tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;
- ✓ $\sqrt{\quad}$ tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;
- tərəflərin razılaşmasının bağlandığı andan
- tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;

144. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müqavilə ləğv edilərkən nə baş verir?

- heç bir bənd düz deyil
- ✓ tərəflərin öhdəlikləri ləğv edilir
- tərəflərin öhdəlikləri genişlənilir
- tərəflərin yeni öhdəlikləri yaranır

145. Azərbaycanda iqtisadi sahədə müqavilə münasibətləri hansı normativ-hüquqi aktda əks olunub?

- Milli Məclis Haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının Konstitusiyası
- Beynəlxalq müqavilələr haqqında Azərbaycan Respublikasının Qanunu
- ✓ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

146. İlkin müqavilə nədir?

- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 90 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflərhəmin müqavilədə nəzərlə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 30 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 60 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- ✓ elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 120 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

147. Müqavilənin şərtlərini kim təfsir edir?

- kreditor
- tərəflər
- ✓ məhkəmə
- borclu
- barışdırıcı komissiyalar

148. Müqavilənin bağlanma anı:

- ✓ oferta göndərmiş şəxsin aksepti aldığı an
- müqavilə şərtlərinin razılaşdırıldığı an
- müqavilə bağlamaq təklifinin göndərildiyi an
- müqavilə bağlamaq təklifinin qəbul edildiyi an

149. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif...

- akseptə dəvət sayılır
- aksept sayılır
- müqavilə bağlamağa dəvət sayılır
- oferta sayılır
- ✓ ofertaya dəvət sayılır

150. Oferta geri götürülə bilərmi?

- istənilən vaxt geri götürülə bilər
- heç bir halda geri götürülə bilməz
- ✓ ünvan sahibinin aldığı ofertada ayrı qayda şərtləndirilməyibsə, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlməyibsə, onun aksepti üçün müəyyənləşdirilmiş müddət bitməyibsə, oferta geri götürülə bilməz
- müəyyən müddət keçdikdən sonra geri götürülə bilər
- ünvan sahibinin aldığı halda, oferta geri götürülə bilər

151. Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir?

- yalnız vəkalət verən ləğv edə bilər;
- ✓ iştirakçı istənilən vaxt ləğv edə bilər;
- müqavilədə nəzərdə tutulduğu vaxt xitam verilir
- yalnız vəkalət alan ləğv edə bilər;
- iştirakçı bu barədə məhkəmədə iddia qaldıra bilər;

152. Lizing obyektinə təminatlı xidməti kim həyata keçirməlidir

- nəzarət orqanı
- ✓ alqı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı;
- alqı-satqı müqaviləsində nəzərdə tutulmayıbsa, satıcı
- hər halda satıcı;
- tərəflər hər ikisi;

153. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını dəyişə bilərmi?

- ✓ icarə verənin qabaqcadan alınmış razılığı ilə;
- bəli;
- xeyr;
- o halda ki, bundan sonra icarə münasibətləri 10 il davam etsin
- nəzarət orqanının icazəsi ilə;

154. MM-yə əsasən hansı hallar göndərmə müqaviləsinin etibarsızlığına səbəb olur?

- göndərmə müddəti müqavilədə müəyyənləşdirilməməsi;
- ✓ şifahi formada bağlanması;
- mallar müqavilədə göstərilən qaydada, miqdarda, keyfiyyətdə olmaması;
- malların vaxtından əvvəl göndərilməsi
- razılaşdırılmış şərtlərdən tərəflərin boyun qaçırması;

155. Tərəflər MM-də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərmi?

- ✓ həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;
- məhkəmənin razılığı ilə bağlaya bilər
- xeyr;

- bəli;
- müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bağlaya bilər;

156. Aşağıdakılardan hansı mülkü hüquqi müqavilə qrupu deyil?

- əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr
- ✓ məsləhət fəaliyyətinə yönəldilmiş müqavilələr
- işlər görülməsinə yönəldilmiş müqavilələr
- xidmətlər göstərilməsinə yönəlik müqavilələr
- əmlak hüquqlarının verilməsinə yönəlik müqavilələr

157. Brokerin vasitəçilik xidmətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilirmi

- qismən ödənilir;
- hər bir halda ödənilir
- heç bir halda ödənilmir;
- müqavilə bağlanmayıbsa, ödənilmir;
- ✓ şərtləşdirilibsə ödənilir;

158. Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəyə minir?

- müqavilədə göstərildiyi andan;
- ofertanın qəbul edildiyi andan
- vəkalət verən tapşırığı verdiyi andan;
- müqavilə notariatda təsdiqləndiyi andan;
- ✓ vəkalət alanın tapşırığı qəbul etdiyi andan;

159. Mallar vaxtından əvvəl göndərilə bilər?

- yalnız tərkibinə görə tez xarab olan mallar göndərilə bilər;
- müvafiq icra hakimiyyəti icazə verdikdə
- işgüzar adətlərdən ayrı qayda irəli gəldikdə;
- ✓ alıcının razılığı ilə göndərilə bilər;
- bütün hallarda göndərilə bilər;

160. Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması üçün vasitə və üsullar kim tərəfindən seçilir

- muzdlular;
- sifarişçi və muzdlular
- ✓ podratçı;
- sifarişçi;
- müqavilə tərəfləri;

161. Müqavilənin bağlanma anı

- müqavilədə müəyyən edilmiş an
- müqavilə bağlamaq təklifinin göndərildiyi an;
- müqavilə bağlamaq təklifinin qəbul edildiyi an;
- müqavilə imzalandığı an;
- ✓ oferta göndərmiş şəxsin aksept aldığı an;

162. Mülkü hüquqi müddəalara görə tərəflərin öhdəliklərinə xitam verilir?

- ✓ müqavilələşv edildikdə
- müqavilə ofertası ləğv edildikdə
- müqavilə aksept olunduqda
- müqavilə bağlandıqda
- müqavilə təfsir olunduqda

163. Normativ hüquqi akta aşağıdakılardan hansı daha xarakterikdir?

- birdəfəlik tətbiq edilməsi
- qanunla təsbit edilməsi
- Milli Məclisdə qəbul edilməsi
- ✓ ən geniş yayılmış hüquq forması
- Yazılı formada olması

164. Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- əvəzli və əvəzsiz müqavilələr
- podrat müqaviləsi
- Ticarət agentli müqaviləsi
- ✓ Patent-lisenziya müqaviləsi
- Lizin müqaviləsi

165. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- əvəzli və əvəzsiz müqavilələr
- Lizin müqaviləsi
- podrat müqaviləsi
- ✓ Tapşırıq müqaviləsi
- Göndərmə müqaviləsi

166. Aşağıdakı halda müqavilədən imtinaya yol verilir?

- öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda
- ✓ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda
- öhdəliyin pozuntusu cüzi olduqda

167. Alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə hansı hüquqları həyata keçirə bilməz?

- alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
- əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin;
- ✓ əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və dəymiş mənəvi zərərə görə əlavə kompensasiyanın ödənilməsinə tələb etsin
- lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
- əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə tələb etsin.

168. Hansı müqaviləyə görə, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı müqavilənin bağlandığı an elan edilən qiymətlə satıcıya ödəməyə borcludur

- göndərmə müqaviləsi
- faktoring müqaviləsi
- sınaq üçün alqı-satqı müqaviləsi
- daşınmaz əşyaların alqı-satqısı müqaviləsi
- ✓ Pərakəndə alqı-satqı müqaviləsi

169. müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği nədir?

- renta miqdarı
- bron haqqı
- dəbbə pulu
- veksəl məbləği
- ✓ beh

170. Aşağıdakılardan hansı əqdin bir növüdür?

- amnisiya
- qərar
- sərəncam
- ✓ müqavilə
- fərman

171. Daşıma sənədlərinə nə daxil deyil?

- билет
- daşıma talonu
- avia qaimə
- ✓ yük qəbzi
- baqaj qəbzi

172. Hazırlanmış mal qüsurlu olduqda sifarişçi?

- malin haqqının ödənilməsindən imtina edə bilər
- məhkəməyə müraciət edə bilər
- müqavilədən imtina edə bilər
- dəymiş zərəri tələb edə bilər
- ✓ əlavə icra tələb edə bilər

173. Mal qüsurlu olduqda podratçı?

- dəymiş zərəri ödəməlidir
- mali dəyişə bilər
- qüsuru aradan qaldırmalıdır
- mali başqasına sata bilər
- ✓ qüsuru aradan qaldıra bilər və ya yeni məmulat hazırlaya bilər

174. Podratla bağlı smetanin tərtibi üzrə xərcləri kim ödəyir?

- ✓ razılaşmada ayrı qayda yoxdursa smetanin tərtibi üzrə xərc ödənilmir
- bərabər miqdarda hər ikisi
- sifarişçi
- tərtib edən
- podratçı

175. Podrat müqaviləsinə görə podratçı

- müqavilədə nəzərdə tutulan xidmətləri göstərməyi
- heç biri
- hazırlanmış məmulatlarla bağlı tapşırığı icra etməyi öhdəsinə götürür
- ✓ müqavilədə nəzərdə tutulan işi icra etməyi
- hazırlanmış məmulatı mülkiyyətə verməyə

176. Fransıız verən fransız alana aşağıdakılardan hansını verməyə borclu deyil

- standart formalı qeyri-standard əmlak hüquqlarını;
- əmtəə nişanlarını
- müəlliflik hüququnu
- mal nümunələrini
- ✓ istehsal etdiyi hazır məhsulu;

177. Fransızınq müqaviləsi hansı formada bağlanır

- sifahi formada;
- yazılı, pozitiv şərtlə
- istənilən formada;
- ✓ yazılı formada;

- notariat formasında;

178. Oferta nədir?

- müqavilə bağlamaq haqqında tələb
- müqavilə öhdəliyi
- müqavilə bağlamaq üçün xüsusi forma
- ✓ müqavilə bağlamaq haqqında təklif
- müqavilə bağlamaq haqqında göstəriş

179. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 19-cu maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması üzrə milli orqan aşağıdakılardan nəyi müəyyənləşdirmir?

- xarici və beynəlxalq orqanların verdiyi sertifikatların tanınması barədə qərar qəbul edir;
- malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir;
- ✓ xarici və beynəlxalq orqanların sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir və verdiyi sertifikatların düzgünlüyünə nəzarəti həyata keçirir;;
- məcburi sertifikatlaşdırılmalı malların (işlərin, xidmətlərin) nomenklaturunu müəyyənləşdirir;
- malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir

180. Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir?

- “Rəqabət haqqında” qanun
- “Təbii inhisarlar haqqında” qanun
- ✓ “Antiinhisar fəaliyyəti haqqında” qanunu
- “Haqsız rəqabət haqqında” qanun
- “Müəssisələr haqqında” qanun

181. Təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyil?

- qiymətləri artırmaq məqsədilə istehsalın həcmnin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması
- bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətləri manipulyasiya edilməsi
- kontrakta sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan şərtlərin ona məcburi qəbul etdirilməsi
- topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
- ✓ təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı

182. Patent-lisenziya inhisarçılığı deyil?

- lisenziya alınan kommersiya fəaliyyətinin məhdudlaşdırılması
- lisenziya alınan texniki siyasətin məhdudlaşdırılması
- patent sahibinin ondan istifadə etməməsi və ya bu patentlə lisenziya verməkdən əsassız imtina etməsi
- lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfdən mənimsənilməsinin məhdudlaşdırılması
- ✓ lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi

183. Aşağıdakılardan hansı maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran fəaliyyət deyil?

- maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
- kredit təşkilatlarının maliyyə bazarına daxil olması üçün maneələr yaradılması
- kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlərin bağlanması
- ✓ mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcələrinin tətbiq edilməsi
- bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması

184. Yerli inhisarçılığa aşağıdakı aid deyil?

- əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi
- ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi
- yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin, digər güzəştlərin müəyyən edilməsi
- ✓ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyalasdırma
- təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması

- 185.** Sahə inhisarçılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakılardan aid deyil?
- kapitalın bir sahədən digər sahəyə sərbəst daxili qarşısında əsassız maneələr qoyulması
 - təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
 - yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
 - holding şirkətlərinin yaradılması
 - ✓ idxal- ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi
- 186.** Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbii inhisarçılıq aşağıdakı sahələrdə mümkün deyil?
- elektrik və istilik enerjisinin ötürülməsi paylanması xidmətləri
 - dəniz limanı xidmətləri, yükdaşıma və hərəkət təhlürəsizliyi fəaliyyəti
 - neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli
 - təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
 - ✓ sərnişin nəqliyyatı xidmətinin həyata keçirilməsi
- 187.** əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, həmçinin əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığını gizlədilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- ✓ istehlakçıların çaşdırılması.
 - haqsız sahibkarlıq fəaliyyəti;
 - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
 - haqsız işgüzarlıq davranışı;
 - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 188.** bazar subyektinin elmi-texniki, istehsalat və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması, həmçinin rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
 - haqsız işgüzarlıq davranışı;
 - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
 - ✓ haqsız sahibkarlıq fəaliyyəti;
 - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- 189.** rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması, həmçinin rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
 - rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
 - haqsız işgüzarlıq davranışı;
 - haqsız sahibkarlıq fəaliyyəti;
 - ✓ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 190.** digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması, həmçinin rəqibin elmi-texniki istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?
- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
 - haqsız işgüzarlıq davranışı;
 - haqsız sahibkarlıq fəaliyyəti;
 - ✓ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
 - rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- 191.** Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir?
- haqsız rəqabət xidməti
 - antikorupsiya dövlət xidməti

- kommersiya dövlət xidməti
- ✓ antiinhisar dövlət xidməti
- inhisar dövlət xidməti

192. İstehlakçıların çaşdırılması hesab edilmir?

- əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması
- əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığına gizlədilməsi
- əmtəənin istehlakçını çaşdırmaqla bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
- ✓ əmtəə ilə əlaqədar kommersiya sirrinin qorunmaması
- əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi

193. Haqsız sahibkarlıq fəaliyyəti deyil?

- müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
- ✓ maya dəyərinin formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi
- rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
- bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
- əmtəələrin məcburi əlavə çeşidlə satışı

194. Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil?

- Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri
- İstehlakçıların çaşdırılması
- ✓ Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq
- Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması

195. Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır?

- “Antiinhisar fəaliyyəti haqqında” qanun
- “Haqsız rəqabət haqqında” qanun
- “Təbii inhisarlar haqqında” qanun
- “Tənzimlənən qiymətlər haqqında” qanun
- ✓ “Büdcə sistemi haqqında” qanun

196. Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır?

- pul-kredit siyasətinə
- antdempinq siyasətinə
- struktur siyasətinə
- ✓ antiinhisar siyasətinə
- maliyyə siyasətinə

197. Haqsız rəqabətin aşağıdakı forması yoxdur?

- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- haqsız işgüzarlıq davranışı
- haqsız sahibkarlıq fəaliyyəti
- ✓ istehlakçı hüquqlarının mühafizəsi
- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

198. İstehsal inhisarçılığı forması deyil?

- kartel
- trest
- konsern

- ✓ konqlomerat
- sindikat

199. Dövlət inhisarçılığına aid deyil?

- ✓ milliləşdirmənin həyata keçirilməsi
- fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması
- məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
- təsərrüfat subyektlərinin xarici iqtisadi fəalyyətinə əsassız məhdudiyyətlər qoyulması
- idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlərin verilməsi

200. İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır?

- 20-ci əsrin əvvəllərindən
- 19-cu əsrin birinci yarısından
- 18-ci əsrin ikinci yarısından
- ✓ 19-cu əsrin ikinci yarısından
- 18-ci əsrin sonlarından

201. Rəqabətin aşağıdakı funksiyası yoxdur?

- tənzimləmə funksiyası
- nəzarət funksiyası
- səbəb funksiyası
- paylama funksiyası
- ✓ nəticə funksiyası

202. Qeyri-təkmil rəqabət metodlarına aid deyil?

- a) məhsulun saxtalaşdırılması
- valyuta fırıldaqları
- qüsurların gizlədilməsi
- ✓ satışdan əvvəl və sonra xidmət
- istehlakçının aldadılması

203. Təkmil rəqabət metodlarına aid deyil?

- qiymətin aşağı salınması
- yeni mal və xidmətlərin yaradılması
- satışdan əvvəl və sonra xidmət
- ✓ istehlakçının aldadılması
- məhsulun keyfiyyətinin yüksəldilməsi

204. Azərbaycan Respublikasının «Haqsız rəqabət haqqında» Qanunu nə zaman qəbul edilmişdir?

- 2002-ci il 12 oktyabr tarixli
- 2000-ci il 12 mart tarixli
- ✓ 1995-ci il 2 iyun tarixli
- 1998-ci il 22 aprel tarixli
- 1997-ci il 2 may tarixli

205. Özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı aid deyildir:

- patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;
- lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması;
- ✓ lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsindən imtina edilməsi.
- lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
- lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;

206. . Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil?
- kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;
 - mülkiyyət və təşkilati-hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
 - digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
 - bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;
 - ✓ maliyyə ehtiyatlarının çevikliyinin artırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında sün'i əngəllərin aradan qaldırılması;
207. «Antiinhisar fəaliyyəti haqqında» Qanunun 6-cı maddəsinə əsasən, sahə inhisarçılığına gətirib çıxaran qeyri-hüquqi fəaliyyətə aşağıdakılardan hansı daxil deyil?
- sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;
 - kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
 - yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün maneələr yaradılması;
 - təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;
 - ✓ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına yardım edilməsi;
208. Dövlət inhisarçılığına gətirib çıxaran qeyri-qanuni fəaliyyətə aşağıdakılardan hansılar aiddir? 1. müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi; 2. idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi; 3. respublikanın bölgələri arasında məhsul hərəkətinə əsassız qadağaların qoyulması; 4. fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati-idarəetmə strukturlarının yaradılması; 5. təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;
- 1, 3, 4, 5;
 - 2, 3, 4, 5
 - 1, 2, 3, 4;
 - ✓ hamısı
 - 1, 2, 3, 5;
209. İnhisarçılığa qarşı mübarizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi bazasına aşağıdakı normativ aktlardan hansı aid deyil?
- «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli Qanunu,
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılma Qaydalarının təsdiq edilməsi barədə» qərarı
 - «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli qanunu
 - ✓ «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli qanunu
 - «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli qanunu,
210. İstehsalda inhisarin hansı formaları var?
- trest
 - konsern
 - kartel
 - sindikat
 - ✓ hamısı
211. Rəqabətin funksiyaları
- Sərbəstlik, rifah, ədalət;
 - Texniki tərəqqi, innovasiya,
 - təkmil və qeyri-təkmil, səbəb;
 - İqtisadi sərbəstlik, artım, innovasiya;
 - ✓ səbəb, paylama, nəzarət
212. AR-da icraedici və sərəncamverici fəaliyyəti həyata keçirən orqan aşağıdakılardan
- ✓ icra hakimiyyəti
 - məhkəməicraçıları
 - qanunverici hakimiyyət
 - AR-nın Konstitusiyaya məhkəməsi

- məhkəmə hakimiyyəti

213. Monopsopiya nədir?

- istehsalçı inhisarçılığı
- broker inhisarçılığı
- xarici inhisarçılıq
- ✓ istehlakçı inhisarçılığı
- vasitəçi inhisarçılığı

214. Aşağıdakı inhisar forması yoxdur?

- dövlət inhisarçılığı
- istehsal inhisarçılığı
- yerli inhisarçılıq
- təbii inhisarçılıq
- ✓ süni inhisarçılıq

215. “...Yeniləşmə və azad rəqabətlə idarə olunan dünyada çox ölkələr inkişaf edib çiçəklənə bilər” fikri kimə məxsusdur?

- A.Smitə
- M.Fridmana
- K.Marksa
- ✓ M.Porterə
- P.Xayneyə

216. “... Rəqabət - nadir nemətlər əldə etməyin meyarlarına mümkün qədər çox əməl etməyə yönələn təşəbbüsdür” fikri kimə məxsusdur?

- A.Smitə
- M.Fridmana
- K.Marksa
- ✓ P.Xayneyə
- M.Porterə

217. Maliyyənin Nəzarət funksiyası

- ✓ dövlətin və ya digər pul fondlarına maliyyə ehtiyatlarının daxil olması prosesi, maliyyə ehtiyatlarının bölücdürülməsi və onlardan necə istifadə edilməsi və s. Haqqında daima məlumat əldə edilir.
- bir dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxarılan pul vəsaitlərinə nəzarət edir
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin pul vəsaitlərinə nəzarət edir.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olan əmlakə nəzarət edir

218. Maliyyənin Bölgü funksiyası

- təşkilatların pul vəsaiti artır
- pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxır
- əmlak dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olur.
- ✓ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin sərəncamına daxil olur.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır

219. Aşağıdakılardan hansı maliyyənin funksiyalarından biridir?

- Təminat
- Ticarət
- ✓ Bölgü
- Tədiyyə

220. Maliyyənin funksiyaları

- Bölgü, təminat, tənzimləyici

- Təminat, Ticarət, Nəzarət
- ✓ Bölgü, nəzarət, tənzimləyici
- Tədiyyə, ticarət, tənzimləyici

221. Maliyyə hüquq sahəsi necə hüquq sahəsidir?

- qarışıq hüquqdur
- ✓ ümumi hüquqdur
- müstəsna və vacib hüquqdur
- xüsusi hüquqdur
- adi hüquqdur

222. Qanunvericiliyin və səlahiyyətli dövlət orqanının qərarı ilə həyata keçirilən maliyyə nəzarəti hansıdır?

- ümumi səlahiyyətli idarəçilik orqanının nəzarəti;
- ✓ məcburi nəzarət;
- maliyyə-kredit orqanının nəzarəti;
- auditor nəzarəti
- ümumdövlət nəzarəti;

223. Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur?

- parlamentnəzarəti
- ✓ yerli icra hakimiyyətinin nəzarəti
- maliyyə-kredit orqanlarının nəzarəti
- auditor nəzarəti
- prezident nəzarəti

224. Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir?

- icra intizamı
- ✓ maliyyə intizamı
- nəzarət intizamı
- mülki intizam
- vergi intizamı

225. Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir?

- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
- ✓ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət verəmək
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək

226. Büdcə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir?

- Azərbaycan Respublikasının büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
- ✓ vergi təəllərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
- büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
- respublikanın gəlir və xərclərinin büdcələr arasında bölüşdürülməsi ilə
- respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər

227. Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur?

- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- ✓ təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər

228.	Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil? • dövlət maliyyəsi ✓ maliyyə fondu • kredit fondu • sığorta fondu • müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
229.	Maliyyə nəzarətinin hansı formaları var • maliyyə, pul ✓ İlkin, cari, sonrakı • maliyyə • pul • əmlak, maliyyə, pul
230.	Nazirlər Kabineti maliyyə nəzarətini xüsusi səlahiyyətli orqanlar vasitəsi ilə həyata keçirir. • Maliyyə Nazirliyi ✓ hamsı • Vergilər Nazirliyi • Gəmrük komitəsi • Milli Bank
231.	maliyyə nəzarətinin məzmununa aiddir • müəssisələrin və vətəndaşların Dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetrilməsinin yoxlamaq ✓ hamsı • müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması saxlanılması qaydalarına qanunauyğun əməl olunmasını yoxlamaq, • İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək • hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin budcə vəsaitlərinin , bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsəduyğun surətdə istifadəsini yoxlamaq
232.	Maliyyə nəzarətini əhəmiyyəti və zəruriliyi • Pul münasibətləri ✓ bölgü, mübadilə və istehlak münasibətləri • valyuta yığını • hamsı • Maliyyə resursları
233.	Maliyyə nəzarətinin obyekti • Budcə prosesi ✓ Pul münasibətləri • valyuta • heç biri • Maliyyə resursları
234.	Azərbaycan Respublikasının maliyyə fəaliyyətini həyata keçirən orqanlar səlahiyyətlərinə görə hansı qruplara bölünür. • Pulu yığan ✓ Umumi və xüsusi • pula nəzarət edən • pulu paylayan • Pulu bölüşdürən
235.	Dövlətin maliyyə fəaliyyənti dedikdə

- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- ✓ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
- hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul
- heç biri.
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdi

236. budcə fondunu nə təşkil edir

- gömrük yığımları.
- ✓ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- bank kreditləri
- cərimələr
- sığorta haqları

237. AR-nın Dövlət Büdcəsi haqqında qanunları hansı normalardan ibarətdir?

- prosessual;
- ✓ maddi
- dispozitiv;
- dispozitiv və prosessual
- imperativ;

238. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən hüquq normaları hansılardır?

- imperativ;
- ✓ maddi və prosessual;
- imperativ və prosessual;
- dispozitiv və maddi
- imperativ və maddi;

239. Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır?

- auditor palatası
- ✓ hesablama palatası
- büdcə palatası
- deputat palatası
- vəkillər palatası

240. Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır?

- rüblük, yarımillik, illik
- ✓ ilkin, cari, sonrakı
- cari, operativ, yekun
- sonrakı, razılaşdırılmış
- günlük, dekadalıq, aylıq

241. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür?

- inzibati və mülki hüquq normaları
- ✓ maddi və prosesual hüquq normaları
- prosesual və tətbiqi hüquq normaları
- mənəvi və konstitusion hüquq normaları
- mülki və prosesual hüquq normaları

242. Maliyyə hüququnun institutları hesab edilir?

- sığorta və vergi hüquqları
- ✓ büdcə və vergi hüquqları
- kredit fondu və yığım hüquqları

- dövlət rüsumu və tariff hüquqları
- büdcə və bələdiyyə hüquqları

243. Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir?

- «Sığorta haqqında» qanun
- ✓ «Dövlət büdcəsi haqqında» qanun
- «Vergi»məcəlləsi
- «Büdcə sistemi haqqında» qanun
- «Dövlət maliyyəsi haqqında» qanun

244. Maliyyə hüququnun ümumi hissəsinə aiddir?

- dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ✓ dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar

245. Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ibarətdir?

- dövlət və bələdiyyə hissələrdən
- ✓ ümumi və xüsusi hissələrdən
- yazılı və şifahi hissələrdən
- ümumi və şəxsi hissələrdən
- sabit və daimi hissələrdən

246. Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..?

- qarışıq hüquqdur
- ✓ ümumi hüquqdur
- sosial hüquqdur
- müstəsna hüquqdur
- xüsusi hüquqdur

247. Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil?

- maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
- ✓ maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
- maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir
- maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
- maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir

248. Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda...?

- subsidiya tətbiq olunur
- ✓ sekvestr tətbiq olunur
- qrant tətbiq olunur
- subvensiya tətbiq olunur
- datasiya tətbiq olunur

249. büdcə prosesinin anlayışı

- A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərcələrinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- ✓ büdcələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə büdcələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual txarakterli büdcə hüquq normaları ilə nizama salınan fəaliyyətidir
- iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir

- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.

250. Subvensiyaların təqdim olunması zamanı hansı şərtləri müəyyənləşdirilir:

- konkret məqsədə istiqamətləndirilməsi;
- ✓ hamsı
- subvensiya təqdim edən orqan tərəfindən onun həcmnin, ünvanın, qaydasının və şərtlərin müəyyən edilməsi;
- subvensiya təqdim edən orqan tərəfindən nəzarət olunması, həmin orqana hesabat verilməsi.
- müvafiq büdcə ilə paylı iştiraka əsaslanan formada həyata keçməsi;

251. Subvensiya nədir

- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- ✓ məqsədyönlü şəkildə istifadə edilməsi nəzərdə tutulan və yuxarı büdcədən aşağı büdcələrə ayrılan əvəzsiz büdcə vəsaitidir.
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur
- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə

252. trasfert hansı mənada işlədilir:

- bir ölkədən başqa bir ölkəyə qızıl və ya xarici valyutanın köçürülməsi kimi;
- ✓ hamsı
- beynəlxalq sazişlər əsasında dövlətlər arasında əhali mübadiləsi, vətəndaşlığın avtomatik dəyişməsi kimi;
- büdcə hüquq münasibətlərində isə transfert yuxarı büdcədən aşağı büdcəyə büdcə yardımı mənasında.
- adlı qiymətli kağızlara (çeklər, veksellər, səhmlər, istiqrazlar) sahiblik hüququnun bir şəxsdən başqa bir şəxsə təqdim olunması (verilməsi) kimi;

253. Qrant nədir

- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- ✓ humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə

254. transfer nədir

- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- ✓ aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə

255. subsidiya nədir;

- yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- ✓ büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılaraq pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə

256. Dotasiya nədir
- humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
 - aşağı büdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
 - ✓ yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır
 - inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
 - büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
257. Büdcə sistemini tənzimləmək məqsədilə yuxarı büdcələrdən aşağı büdcələrə ayrılan vəsaitlər (ehtiyatlar) hərəkət edir:
- dotasiya;subsidia;
 - ✓ hamsı
 - qrant;transfert;
 - büdcə ssudası.
 - subvensiya;
258. büdcə sisteminin gəlirlərini aşağıdakı kimi qruplaşdırılır
- təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
 - ✓ Hamsı
 - təbii, maddi və s. ehtiyatlardan ödəmələr;
 - vətəndaşlardan daxil olan gəlirlər;
 - bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər,
259. Azərbaycan Respublikasının büdcə sistemi hansı səviyələrdən ibarətdir:
- maddi və prosesual büdcə hüquq normaları.
 - ✓ Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri.
 - fəvqəladə büdcə;
 - minimal büdcə.
 - adi büdcələr,
260. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalarhansı qrupa bölünür:
- adi büdcələr,
 - ✓ maddi və prosesual büdcə hüquq normaları.
 - minimal büdcə.
 - birləşmiş (vahid) büdcə
 - fəvqəladə büdcə;
261. Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar neçə üerə bölünür
- 5.0
 - ✓ 2.0
 - 6.0
 - 7.0
 - 4.0
262. Büdcə hüquq münasibətlərinin subyektli olmaq üçün hansı əlamətlər vacibdir :
- dövlət və inzibati ərazi vahidlikləri
 - ✓ gəlir və xərclərin büdcələr arasında bölüşdürülməsində iştirak etmək, büdcə prosesinin hər hansı bir mərhələsində iştirak etmək, büdcədən maliyyələndirmə formasında pul vəsaiti alması ilə əlaqədar büdcə hüquq münasibətlərində iştirak etmək.
 - müxtəlif səviyyəli büdcə fondları
 - dövlət və yerli hakimiyyətin müvafiq orqanları
 - büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan maliyyə plan aktları.

- 263.** Bütçə hüquq münasibətlərinin dairəsini aşağıdakı qaydada qruplaşdırmaq olar:
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
 - bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktları.
 - müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
 - ✓ dövlət və inzibati ərazi vahidlələri: dövlət hakimiyyəti və yerli özünüidarə orqanları dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanları
 - heç biri
- 264.** bütçə hüququ anlayışı
- bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
 - ✓ A R-nın bütçə sistemi, bütçələrin gəlir və xərcəliyinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin bütçə sahəsində səlahiyyətləri, bütçə prosesi və ümumiyyətlə dövlətin bütçə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
 - dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
 - heç biri
 - iqtisad kateqoriya kimi müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- 265.** birləşmiş (vahid) bütçə nədir.
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr
 - heç biri
 - Bu cür bütçə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
 - ✓ Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə bütçələr qəbul oluna bilər
 - Bu bütçə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rəqimini nəzərdə tutan və bu halda qəbu edilən bütçədir;
- 266.** fəvqəladə bütçə nədir.
- iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr
 - ✓ ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rəqimini nəzərdə tutan və bu halda qəbu edilən bütçədir
 - Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə bütçələr qəbul oluna bilər.
 - heç biri
 - Bu cür bütçə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- 267.** adi bütçələr nədir
- Bu bütçə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rəqimini nəzərdə tutan və bu halda qəbu edilən bütçədir;
 - ✓ iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr
 - Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə bütçələr qəbul oluna bilər.
 - heç biri
 - Bu cür bütçə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- 268.** bütçə kəsirinin səbəbləri.
- hüquqi və fiziki şəxslərin vergilədən yayınmaları, vergi intizamına əməl etməmələri nəticə etibarilə bütçəyə öz təsiri göstərir
 - ✓ hamsı
 - Üçüncüsü, ölkədə baş verə bilən qeyri-stabillik, müəssisələrin öz işini dayandırması və s. bu kimi halları da göstərmək olar.
 - Dördüncüsü, bütçədə kəsir xərci iqtisadi əlaqələrdə olan çatışmamazlıqların nəticəsində də əmələ gələ bilər.
 - İkincisi, ölkədə kriminogen vəziyyətin kəskin şəkli alması, korrupsiya, dövlət orqanlarının vəzifəli şəxslərinin səriştəsizliyi və s.
- 269.** bütçə kəsiri nədir
- Bütçə kəsiri Azərbaycan Respublikasının əmlakıdır

- ✓ büdcə xərclələrinin gəlirləri üstələməsi baş verir və büdcə kəsiri dövlət büdcəsi xərclələrinin gəlirlə təmin olunmayan məbləğidir.
- Büdcə kəsiri riyazi əmsaldı
- Büdcə kəsiri Azərbaycan Respublikasının iflasıdır
- Büdcə kəsiri fiziki şəxsin mülkiyyətidir

270. Büdcənin hüquqi əlamətləri

- ✓ universal maliyyə plan aktıdır, başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rola malikdir, əsas maliyyə plan aktıdır.
- heç biri
- büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- iqtisadi kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

271. Büdcə iqtisadi kateqoriya

- dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ✓ iqtisadi kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- hüquqi kateqoriyadır
- hamsı
- maddi kateqoriyadır

272. Maddi mənada büdcə

- iqtisadi kateqoriyadır
- ✓ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- hüquqi kateqoriyadır
- hamsı
- maddi kateqoriyadır

273. Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə üç aspektdən yanaşmaq lazımdır

- planlı
- ✓ iqtisadi; maddi mənada; hüquqi kateqoriya kimi
- məntiqi
- Heç biri
- mənəvi

274. təftişin üsulları

- riyazi, normativ, məntiqi
- ✓ - hamsı
- inventarlaşdırma, ekspertiza
- vizual müşahidə
- - qarşılıqlı, müqaisəli.

275. Təşkilati əlamətinə görə təftişin növləri

- Kompleks
- ✓ hamsı
- plandankənar
- tematik
- planlı

276. Təftişçinin hüquq və vəzifələri

	• təftiş apardığı təşkilatda lazım olan sənədləri tələb etmək, lazım olduqda müəssisənin bütün sahələrini və binalarını yoxlamaq ✓ hamsı • müəssisə rəhbər və digər işçilərdən izahat tələb etmək • xüsusi protokol əsasında müəyyən sənədləri götürmək • mütəxəssis və ekspert dəvət etmək
277.	Təftiş yoxlamanın obyektləri • Sənəd Təftiş- hamsı ✓ hamsı • Qismən Təftiş • Tam Təftiş • Faktiki Təftiş
278.	Maliyyə nəzarətin metodları • analitik və statistis fəaliyyət ✓ yoxlama və taftiş • rüblük • - hamsı • illik
279.	Hesablaşma Palatasının funksiyaları aşağıdakı kimi qruplaşdırılır. • könüllü və məcburi ✓ nəzarət- nəftiş, analitik – informasiya, ekspert-analitik • cari, • sonrakı • İlkin,
280.	məcburi maliyyə nəzarəti bu halda həyata keçirilir • bələdiyyənin xaişi ilə ✓ qanunvericiliyin tələbi və səlahiyyətli dövlət orqanlarının qərarı ilə • xalqın qərarı ilə • Heç biri • prokurorun təşəbbüsü ilə
281.	maliyyə nəzarətinin forması • İlkin, ✓ könüllü və məcburi • sonrakı • hamsı • cari,
282.	xüsusi səlahiyyətli dövlət orqanların nəzarət obyektləri • budcə nəzarəti ✓ hamsı • bank nəzarəti • sığorta , valyuta, gömrük nəzarəti • vergi nəzarəti
283.	Maliyyə nəzarətinin növləri • - dövlət nəzarəti • - təssərfat daxili, audit, prezident • - parlament, ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti, ✓ - hamsı

- - idarə daxili nəzarət

284. Sonrakı maliyyə nəzarətinin tədqiqat obyekti nədir

- gələcək yoxlama dövrünün maliyyə göstəriciləri
- ✓ keçən yoxlama dövrünün maliyyə göstəriciləri
- maliyyə hesabları
- heç biri
- əmlak nəzarət

285. Cari nəzarətin məqsədi

- maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- ✓ maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək
- hesablınması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin

286. İlkin maliyyə nəzarətinin məqsədi

- müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin
- ✓ maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- hesablınması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək

287. Sonrakı nəzarət

- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ✓ maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- həmsi
- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti

288. cari nəzarət

- pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ✓ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- həmsi
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir

289. İlkin nəzarət

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ✓ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- həmsi
- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir

290. Maliyyə intizamı dedikdə

- Nazirlər Kabinetinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- ✓ müəssisə, idarə və təşkilatların və vətəndaşların pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması
- Milli Məclisin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür

- Hesablama Palatasının pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- Vergilər Nazirliyinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür

291. Azərbaycan Respublikasının maliyyə fəaliyyəti dedikdə.....

- dövlət maliyyə fondlarının gəlirləri dövlətin özü tərəfindən tətbiq edilən vergi sistemi vasitəsi ilə məcburi qaydada təmin edilməsi başa düşülür
- ✓ sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılması, şlkənin müdafiəsi və təhlükəsizliyinin təvbn edilməsi məqsədləri üçün dövlətin və bələdiyyələrin maliyyə ehtiyatlarının plana uyğun yaradılması, bölüşdürülməsi, istifadəsi başa düşülür.
- dövlət maliyyəsi dövlətin özü tərəfindən idarə olunan pul sistemi ilə bütün səviyyələrdə bağlı olması
- heç biri
- bankların sərəncamında oan və onların qalmış pul vəsaitlərinin dövlət üçün təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsidir

292. Mərkəzləşdirilməmiş pul fondlara nə aiddir

- hüquqi və fiziki şəxslərdən yığılan cərimələri
- ✓ müəssisə və təşkilatların maliyyəsi (pul) aiddir
- bankların sərəncamında oan və onların qalmış pul vəsaitlərinin təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətlər
- hakimiyyət subyekti kimi dövlət sərəncamina daxil olan pul vəsaiti fondları
- dövləti maliyyələşdirən pul

293. Pul fondunun hansı növləri var

- komersiya və qeyri komersiya
- ✓ Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
- maliyyə
- qeyri maliyyə
- sığorta

294. Sığorta fondunun əsas məqsədi

- dövləti maliyyəsini sığortalayır
- ✓ təbii fəlakət, bədbəx hadisə və digər hallarda göstərilənlərin nəticələrini aradan qaldırmaq üçün istifadə edilir
- komersiya və qeyri komersiya təşkilatlarının maliyyəsini sığortalayır
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələri sığortalayır
- kredit sığortalayır

295. Müəssisə, idarə və təşkilatların maliyyəsinin hansı növü var

- özünü maliyyələşdirən
- ✓ komersiya və qeyri komersiya
- dövləti maliyyələşdirən maliyyə
- kredit təşkilatı
- bankrot

296. Dövlət krediti nədir

- hüquqi və fiziki şəxslərdən yığılan kredit faizləri
- hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
- ✓ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
- hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul
- hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr

297. Azərbaycan Respublikasının pul fondlarının hüquq institutları

- - onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti.
- ✓ - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi, kredit fondu, dövlət sığorta fondu, büdcə fondu və.s

- - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi və borc fondu
- gömrük yığımları
- - Bank kreditləri, təşkilatların maliyyəsi

298. İqtisadi mexanizm rolunda maliyyə

- idarə, təşkilatların pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
- ✓ ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi mexanizmi, habelə istehsal və ictimai tələbatların ödənilməsi üzərində nəzarət vasitəsidir.
- sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi mexanizmidir
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaitidir.
- gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi mexanizmi, habelə istehsal və ictimai tələbatların ödənilməsi üzərində nəzarət vasitəsidir.

299. maliyyə hansı kateqoriyaya aiddir

- - hüquqi
- ✓ iqtisadi
- maliyyə
- pul
- - siyasi

300. Maliyyənin Nəzarət funksiyası

- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin pul vəsaitlərinə nəzarət edir.
- ✓ dövlətin və ya digər pul fondlarına maliyyə ehtiyatlarının daxil olması prosesi, maliyyə ehtiyatlarının bölüşdürülməsi və onlardan nece istifadə edilməsi və s. Haqqında daima məlumat əldə edilir
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxarılan pul vəsaitlərinə nəzarət edir
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olan əmlaka nəzarət edir

301. Maliyyənin Bölgü funksiyası

- əmlak dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olur.
- ✓ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin sərəncamına daxil olur.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
- təşkilatların pul vəsaiti artır
- pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxır

302. Maliyyənin funksiyaları

- yığım, bölgü, yenidən bölgü.
- ✓ Bölgü, nəzarət, tənzimləmə
- gömrük yığımları
- nəzarət, yenidən bölgü
- vergi yığımını sərəncamına daxil olur.

303. maddi məzmunu görə maliyyə

- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların valyuta vəsaiti fondudur
- ✓ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondudur
- dövlətin vəsaiti
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaiti fondudur.
- dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların əmlak fondudur

304. Maliyyə” Ərəbcədən tərcümədə nə deməkdir

- pul mənbəyi
- ✓ pul yığımını

- pulun paylanması
- iqtisadi mexanizm
- pulun bölüşdürülməsi

305. maliyyənin anlayışı aşağıdakılardan hansıdır

- maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- ✓ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
- maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə pulla bağlı mülki münasibətlərini tənzimləyir
- maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir

306. Maliyyə hüququnun mənbələri

- AR Konstitusiyası
- ✓ hamsı
- Budcə haqqında qanun
- AR Prezidentinin fərmanları
- Vergi məəcəlləsi

307. maliyyə-fəaliyyətinin məzmununa görə bölünür,,,

- büdcə, büdcələrin və büdcədən kənar məqsədli fondların təkili və icra olunması ilə əlaqədar münasibətlər
- ✓ hamsı
- vergi münasibətləri
- dövlətin daxili borcları ilə əlaqədar münasibətlər və.s
- müəssisələrin, idarələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi

308. maliyyə fəaliyyəti iqtisadi meyyara görə hansı qruplara bölünür.

- hüquqi
- ✓ maliyyə və qeyri maliyyə xarakterli
- siyasi
- ictimai
- iqtisadi

309. Qanunvericiliyə əsasən hansı tarixdən milli valyuta kimi manat ölkənin yeganə ödəniş vasitəsi sayılır?

- 1991-ci il yanvarın 1-dən
- 1993-ci il yanvarın 1-dən
- 1996-cı il yanvarın 1-dən
- 1994-cü il yanvarın 1-dən
- ✓ 1992-ci il yanvarın 1-dən

310. Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti hansı dövlət orqanına verilib?

- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ✓ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Azərbaycan Respublikasının Gömrük Komitəsi

311. Qanunvericiliyə əsasən Azərbaycanın bank sisteminin 1-ci pilləsində hansı bank yerləşməlidir?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Ata Bank
- Para Bank

- 312.** Qanunvericiliyə əsasən Azərbaycanın bank sisteminin 2-ci pilləsində hansı bank yerləşməlidir?
- ✓ Kommersiya bankları
 - Xalq Bank
 - Mərkəzi Bank
 - Para Bank
- 313.** Bankların şöbə və nümayəndəliyinin açılması üçün icazənin verilməsi və ləğv edilməsi barədə qərarlar necə qəbul edilir?
- Bankın İdarə Heyətinin qərarı ilə
 - Mərkəzi Bankın lisenziyası ilə
 - Hesablama Palatasının qərarı ilə
 - ✓ Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinə müvafiq olaraq AR-nın Prezidenti ilə razılaşdırılmaqla
 - Bankın Müşahidə Şurasının qərarı ilə
- 314.** Manat nə vaxtdan ölkənin yeganə ödəniş vasitəsi olub?
- 2006-cı il yanvarın 8 –dən
 - ✓ 1999-cu il yanvarın 1-dən
 - 1994-cü il yanvarın 1-dən
 - 2001-ci il yanvarın 8-dən
 - 1992-ci il yanvarın 1-dən
- 315.** Azərbaycan Respublikasının Bank və Bank fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilib.
- 5 yanvar 2000 ci il
 - 10 iyun 2001-ci il
 - ✓ 14 iyun 1996-cı il
 - 10 iyun 1997-ci il
 - 31 yanvar 2001-ci il
- 316.** Azərbaycan Respublikasının Milli Bank haqqında qanun nə vaxt qəbul edilib.
- 31 yanvar 2001-ci il
 - 14 iyun 1996-cı il
 - ✓ 10 iyun 1996-cı il
 - 5 yanvar 2000 ci il
 - 10 iyun 2001-ci il
- 317.** Bankların hüquqi vəziyyəti hansılardır
- Banklar audit səlahiyyətlərini həyata keçirir
 - Banklar cərimə etmə həyata keçirir
 - Banklar yoxlamaları həyata keçirir
 - ✓ dövlət idarəçilik orqanları və nəzarət orqanları kimi; sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs kimi
 - Banklar təftiş s həyata keçirir
- 318.** Hər bir hesablaşmanın sonu nə ilə nəticələnir?
- naqdsız hesablaşma ilə;
 - bank xidmətləri təqdim edilməsi ilə;
 - hesablaşmaların ümumi rejimini müəyyən etməklə
 - ✓ ödənişlə;
 - bank hesablaşması ilə;
- 319.** Banklar hansı təşkilatlarda tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilərlər?
- nəqliyyat;
 - kommersiya
 - qeyri-hökumət təşkilatları;

- ✓ sığorta;
- tikinti;

320. Bank hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün nəyi müəyyən etmək lazımdır?

- predmetini, qanunvericilik sahəsini;
- qanunvericilik sahəsini
- metodunu, knsepsiyasını;
- ✓ predmetini, metodunu;
- heç bir hüquq sahəsindən asılılı olmaması;

321. Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil?

- bank sisteminə nəzarəti həyata keçirir
- valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır
- ✓ bank sisteminə nəzarəti həyata keçirir
- dövlət büdcəsinin layihəsini tərtib edir
- manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
- dövlətin pul və valyuta siyasətini müəyyən edir

322. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- ✓ dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
- maliyyə müşaviri, maliyyə agentı və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
- kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi

323. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
- fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
- ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
- ✓ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərinin təmərküzləşdirilməsi

324. Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz?

- zərər vurulması
- müqavilə və ya birtərəfli əqd
- məcburi ehtiyatın yaradılması
- lisenziyanın verilməsi və onun geri götürülməsi
- ✓ əmanət yerləşdirməyə məcburetmə

325. Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil?

- passiv bank əməliyyatları
- aktiv bank əməliyyatları
- yardımçı bank əməliyyatları
- ✓ direktiv bank əməliyyatları
- vasitəçi bank əməliyyatları

326. Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?

- bank və müştəri arasında
- bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
- Mərkəzi Bank ilə hökumət arasında
- ✓ Mərkəzi Bank ilə sahibkar arasında
- Mərkəzi Bank və banklar arasında

327. Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir?

- valyuta sistemində
- sığorta sistemində
- maliyyə sistemində
- kredit sistemində
- ✓ bank sistemində

328. Milli Bankın aşağıdakı funksiyaları var

- beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
- hamsı
- analitik və statistis fəaliyyət
- yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
- ✓ Tənzimləyici və nəzarət

329. Valyuta tənzimi haqqında” qanun neçənci ildə təsdiq edilib

- ✓ 21 oktyabr 1994- cü il
- 14 iyun 1996-ci il
- 31 yanvar 2001-ci il
- 10 iyun 2001-ci il
- 10 iyun 1996-ci il

330. AR-nın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib?

- Valyuta haqqında qanunla
- Pul haqqında Konstitusiya qanunu ilə
- Vergi məəcəlləsi ilə
- ✓ Konstitusiya ilə
- Bank haqqında qanunla

331. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır?

- Xalq Bank
- Texnika Bank
- Bank Standart
- Royal Bank
- ✓ Mərkəzi Bank

332. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur?

- Xalq Banka
- Bank Standarta
- Texnika Banka
- ✓ Mərkəzi Banka
- Royal Banka

333. Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Kredit İttifaqları” haqqında qanun
- Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
- ✓ “Dövlət büdcəsi haqqında qanun”
- Azərbaycan Respublikasının Konstitusiyası

334. Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır?

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi

- Azərbaycan Respublikasının Prezidenti
- ✓ Azərbaycan Respublikasının Mərkəzi Bankı

335. İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur

- XIX əsrin ikinci yarısından sonra
- XVII əsrin ikinci yarısından sonra
- XVIII əsrin ikinci yarısından sonra
- XXI əsrin ikinci yarısından sonra
- ✓ XX əsrin ikinci yarısından sonra

336. Universal banklar ...?

- kredit xidmətləri göstərmək hüququna malikdirlər
- bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
- bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
- ✓ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər
- bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər

337. Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür?

- yerli və xarici banklara
- ✓ universal və ixtisaslaşmış banklara
- mərkəzi və kommersiya banklarına
- dövlət və özəl banklara
- kiçik və iri banklara

338. Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?

- bank müəssisə kimi
- ✓ bank təmsilçi müəssisə kimi
- bank vasitəçi müəssisə kimi
- bank birjanın agentı kimi
- bank ticarət müəssisəsi kimi

339. «Kredit ittifaqları haqqında» qanunun 3-cü maddəsində öz əksini tapmış kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?

- üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
- ✓ payların həcmindən asılı olaraq üzvlərin hüquqi qeyri-bərabərliyi;
- kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
- əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
- şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;

340. Bankların idarə edilməsində aşağıdakı orqanlardan hansı iştirak edir? 1. bankın idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı 2. bankın idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası 3. bankda audit işini təşkil edən Audit Komitəsi 4. bankın məsul icra orqanı olan İdarə Heyəti

- 2,4
- 1,4
- ✓ hamısı
- 1,3
- 1,2

341. Banklar aşağıdakı hansı fəaliyyət növü ilə (Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə) məşğul ola bilməzlər?

- kreditlərin (təminatlı və (və ya) təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, faktoring, lizinq xidmətləri və digər kreditləşdirmə növlərinin həyata keçirilməsi;
- ✓ manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
- kliring, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

- ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;
- fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;

342. Qüvvədə olan qanunvericilik hansı əməliyyatların valyuta əməliyyatlarına aid edilməsini müəyyən edir

- Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;
- ✓ qeyri-rezidentlərin iştirakı ilə aparılan bütün əməliyyatlar
- baş vermiş nöqsanların aradan qaldırılması üçün valyuta nəzarəti orqanlarının tələblərini yerinə yetirmək və
- hamsı
- valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;

343. «Valyuta tənzimi haqqında» Qanuna əsasən cari əməliyyatlara göstərilənlərdən hansı aiddir:

- malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi;
- ✓ hamsı
- əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi;
- respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi.
- 180 gündən artıq olmayan müddətə maliyyə kreditərinin alınması və verilməsi;

344. Aşağıdakı Banklardan hansı dövlətin müstəsna mülkiyyəti hesab olunur?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Dünya Bankı
- Kapital Bank
- Beynəlxalq Bank

345. Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur?

- 2006-cı il yanvarın 1-dən
- ✓ 1992-ci il yanvarın 1-dən
- 1993-cü il yanvarın 1-dən
- 2004-cü il yanvarın 1-dən
- 1995-ci il yanvarın 1-dən

346. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun nə vaxt qəbul edilib?

- 1991-ci ildə
- ✓ 1992-ci ildə
- 1989-cu ildə
- 2002-ci ildə
- 1994-cü ildə

347. Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil?

- dövlətlərarası banklar
- ✓ hökumət bankları
- dövlətin iştirakı olan banklar
- kooperativ banklar
- bələdiyyə və kommunal

348. Kommersiya banklarının təsnifat qrupuna daxil deyil?

- ipoteka bankları
- ✓ vasitəçi banklar
- əmanət bankları
- kooperativ banklar

- investisiya bankları

349. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir?

- Mərkəzi Bank
- ✓ Kommersiya bankları
- Kredit təşkilatları
- Lizing kompaniyaları
- Milli Bank

350. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir?

- Xalq Bank
- ✓ Mərkəzi Bank
- Royal Bank
- Bank Standart
- Texnika Bank

351. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi?

- üç pilləlidir
- ✓ iki pilləlidir
- dörd pilləlidir
- pilləsizdir
- bir pilləlidir

352. Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?

- broker fəaliyyəti sahəsində
- ✓ mübadilə sahəsində
- istehsal sahəsində
- istehsalatda
- konsaltinq sahəsində

353. Aşağıdakılardan hansılar aqrar hüququn prinsipi deyil?

- aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
- aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
- aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
- aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zamanət sisteminin genişlənməsi
- ✓ aqrar biznesə dövlət dəstəyinin artırılması

354. Aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsinə hansı dövlət orqanı məsuldur?

- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ✓ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

355. Torpaq qanunvericiliyinə əsasən Azərbaycanda torpaqlar hüquqi və fiziki şəxslərə qısa müddətə icarəyə neçə ilə verilə bilər?

- 25 ilədək
- 1 ilədək
- 5 ilədək
- 10 ilədək
- ✓ 15 ilədək

356. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı normativ akt daxil deyil?

- Azərbaycan Respublikasının Konstitusiyası
 - «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının qanun
 - ✓ Azərbaycan Respublikasının Hava Məcəlləsi
 - Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
 - «Aqrar islahatların əsasları haqqında» qanun
357. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil?
- ✓ kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
 - suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək
 - tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
 - öz səlahiyyətləri hüddurlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək
 - dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək
358. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?
- ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi
 - kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması
 - kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
 - ✓ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi
 - kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
359. «Kəndli (fermer) təsərrüfatı haqqında» qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir?
- fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri
 - 16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
 - hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
 - 18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
 - ✓ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
360. Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?
- icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
 - icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən
 - ✓ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
 - müvafiq məhkəmələr tərəfindən
 - müvafiq qanunverici orqanı tərəfindən
361. Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?
- torpaq sahələrinin alqı-satqısı
 - ✓ torpaq sahələrinin statusunun dəyişdirilməsi
 - torpaq sahələrinin bağışlanması
 - torpaq sahələrinin rentası
 - torpaq sahələrinin nizamnamə fonduna verilməsi
362. Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər?
- Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
 - ✓ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatı alınmış torpaq sahələri
 - Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri
 - Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
 - Azərbaycan Respublikasının perimetrlərinə daxil olan torpaq sahələri
363. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız əldə edilə bilirlər?
- mülki hüquq əsasında
 - ✓ icarə hüququ əsasında

- barter mübadiləsi əsasında
- vərəsəlik əsasında
- alqı-satqı əsasında

364. Torpaq xüsusi mülkiyyətinə verilə bilər?

- Azərbaycan Respublikasının fiziki şəxslərinə
- ✓ Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
- Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə
- Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
- Azərbaycan Respublikasının hüquqi şəxslərinə

365. “Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair proqram”da bu tədbir nəzərdə tutulmamışdır?

- aqrar bölmədə zəruri strukturların yaradılmasının dəstəklənməsi
- ✓ ekoloji standartların tətbiq edilməsi
- aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi
- aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması
- torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini

366. “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nda aşağıdakı istiqamətdə tədbirlər nəzərdə tutulmamışdır?

- aqrar sahədə əmlakın özəlləşdirilməsinin başa çatdırılması
- ✓ istehsal infrastrukturunun təkmilləşdirilməsi
- kəndin sosial inkişafı
- torpaq islahatının başa çatdırılması
- aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı

367. Aqrar bazarın dövlət tənzimlənməsi aləti deyildir?

- mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
- ✓ bank işinin təkmilləşdirilməsi
- sığorta işinin təkmilləşdirilməsi
- maliyyə - kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması
- əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması

368. Aqrar sektora dövlət himayəsi tədbiri deyil?

- aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması
- ✓ regionlar üzrə tarazlığın təmin edilməsi
- kənd təsərrüfatı maşınlarının və digər maddi – texniki vasitələrin istehsal bazasının yaradılması
- işğal altından azad edilmiş ərazilərdə aqrar – sənaye kompleksinin bərpası və inkişaf etdirilməsi
- məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması

369. Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil?

- xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
- ✓ kənd təsərrüfatı məhsulları istehsalı asossasiyaları
- şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- dövlət kənd təsərrüfatı istehsalı müəssisələri

370. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur?

- fərdi mülkiyyət, korporativ mülkiyyət, ailə mülkiyyət
- ✓ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyət
- dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət
- ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət

371. Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır?
- Azərbaycan Respublikasının Konstitusiyası
 - ✓ “Aqrar islahatının əsasları haqqında” qanun
 - Kəndli-fermer təsərrüfatı haqqında” qanun
 - ”Sovxoz və kolxozların islahatları haqqında” qanun
 - “Torpaq islahatı haqqında” qanun
372. Aqrar hüququnun əsas mənbəyi kimi Azərbaycan Respublikası Konstitusiyasının normalarının aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aşağıdakı təsnifat qrupu yoxdur?
- bütün ölkə çərçivəsində aqrar sahibkarlıq və digər iqtisadi fəaliyyət sahəsində vahid iqtisadi məkan
 - ✓ aqrar sahədə iqtisadi fəaliyyətin integrasiyasının təmin edilməsi və iqtisadi təhlükəsizlik
 - aqrosənaye istehsalı sahəsində sahibkarlıq və digər iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi
 - bazar aqrar iqtisadiyyatının formalaşmasının lazımı şəraiti kimi inhisarçı fəaliyyətin məhdudlaşdırılması və azad rəqabət
 - aqrar sahibkarlıq sahəsində vətəndaşların hüquq və azadlıqları və ya kənd təsərrüfatı kommersiya təşkilatlarının və sahibkarların hüquqi vəziyyəti
373. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan struktur deyil?
- Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi
 - ✓ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
 - Dövlət Fitosanitar Nəzarəti Xidməti
 - Kənd təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
 - Dövlət Baytarlıq Xidməti
374. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və təbədir...?
- Azərbaycan Respublikası Milli Məclisinə
 - ✓ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
 - Azərbaycan Respublikası Ali Məhkəməsinə
 - Bakı Şəhər İcra Hakimiyyətinə
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyinə
375. “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə əsasən bu nazirlik...?
- kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən
 - ✓ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
 - kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən Nazirlər Kabinetinin şöbəsidir
 - kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır
 - kənd təsərrüfatı sahəsində bələdiyyə idarəetməsinə həyata keçirən icra hakimiyyət orqanıdır
376. Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsinə həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır?
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - ✓ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
 - Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
377. «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki...?
- dövlət büdcəsi öhdəliyini təşkil edir
 - ✓ öhdəlik və məqsədlərini əhatə edir
 - xarici öhdəliklərini müəyyən edir
 - dövlət quruluşunu təmin edir
 - səlahiyyətlərini əhatə edir

378. «Sovxoz və kolxozların islahatı haqqında» qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır?

- dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ✓ transmilli korporasiyalar
- məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər
- fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları
- səhmdar cəmiyyətləri

379. Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil?

- dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
- ✓ dövlət mülkiyyətində olan torpaqlar
- üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə
- girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
- təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar

380. Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə uzunmüddətə icarəyə verildiyi müddətdir?

- on ildən doxsan ilədək
- otuz ildən doxsan doqquz ilədək
- iyirmi beş ildən doxsan ilədək
- ✓ on beş ildən doxsan doqquz ilədək
- beş ildən doxsan doqquz ilədək

381. Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətə icarəyə verildiyi müddətdir?

- ✓ 15 ilədək
- 35 ilədək
- 45 ilədək
- 25 ilədək
- 5 ilədək

382. «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə icarəyə verilir?

- ✓ uzunmüddətə və qısamüddətə
- tərəflərin razılaşdığı istənilən müddətə
- ən azı 10 il müddətinə
- orta müddətə və uzun müddətə
- müddətsiz

383. Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi..?

- tərəflərə hüquq və vəzifələr verir
- hüquqi sənəd sayılır
- əqd hesab edilir
- ✓ etibarsız sayılır
- dövlət iradəsin ifadə edir

384. Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur?

- torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə
- icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları
- ✓ icarə müqabilində əldə olunacaq məbləğin bəsləndürülməsi mexanizmi
- fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri
- icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların

385. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür?

- icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında
- icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında
- ✓ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
- icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
- “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun əsasında

386. Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?

- Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- “Torpaq islahatı haqqında” qanun
- Azərbaycan Respublikasının Konstitusiyası
- “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
- ✓ “Dövlət nəzarəti haqqında” qanun

387. Torpaq islahatının obyektli..?

- Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
- Azərbaycan Respublikasının meşə torpaq fondudur
- Azərbaycan Respublikasının kənd torpaq fondudur
- Azərbaycan Respublikasının rayon torpaq fondudur
- ✓ Azərbaycan Respublikasının vahid torpaq fondudur

388. Aqrar islahatın əsas prinsipi deyil?

- dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
- əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsulların sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
- islahatın aparılmasında könüllülüyn təmin edilməsi
- ✓ iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
- islahatın aparılmasında sosial ədalətin təmin edilməsi

389. Aqrar islahatın əsas istiqamətlərinə aşağıdakı aid deyil?

- aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması
- müxtəlif növlü təsərrüfatların yaradılması
- aqrar bölmənin dövlət təminatı
- ✓ aqrar biznesin prioritetliyinin təmin edilməsi
- torpaq, meliorasiya və su təsərrüfatının islahatı

390. Aqrar hüququn prinsipi deyil?

- aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
- aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zamanət sisteminin genişlənməsi
- aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
- aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
- ✓ aqrar biznesə dövlət dəstəyinin artırılması

391. «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir?

- 2005-ci ildə
- 2007-ci ildə
- 1991-ci ildə
- 2011-ci ildə
- ✓ 2001-ci ildə

392. «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur?

- ✓ 1992-ci ildə
- 1994-cü ildə
- 1993-cü ildə

- 2002-ci ildə
- 1996-cı ildə

393. Kəndli – fermer təsərrüfatları əsasən...?

- fərdi təsərrüfat kimi formalaşır
- dövlət təsərrüfatı kimi formalaşır
- birgə təsərrüfat kimi formalaşır
- ✓ ailə təsərrüfatı kimi formalaşır
- kollektiv təsərrüfat kimi formalaşır

394. Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması...?

- 1 yolla həyata keçirilir
- 3 yolla həyata keçirilir
- yaradılması qadağandır
- 4 yolla həyata keçirilir
- ✓ 2 yolla həyata keçirilir

395. Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir?

- 1994-cü ildə
- 2000-ci ildə
- 1993-cü ildə
- ✓ 1999-cu ildə
- 1996-cı ildə

396. Aqrar hüquq...?

- sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ✓ kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

397. Konsessionerin qəti qərar qəbul etmək hüququna nə daxildir?

- malları göndərməkdən imtina edə bilər;
- ✓ ticarət fəaliyyətini və təkrar satış qiymətlərini sərbəst təyin etmək;
- servis xidmətlərini sərbəst təyin etmək;
- satış qiymətlərini sərbəst təyin etmək
- müqaviləyə xitam verə bilər;

398. Aşağıdakılardan hansı standartlaşdırmanın məqsədi deyil?

- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- təbii və texnogen qəzaların və habelə digər fəvqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyi
- ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək
- ✓ istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmaması
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsi

399. Kommersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi əsasən hansı qanunla tənzimlənir?

- “Tender haqqında” qanun
- “Lisenzialaşdırma haqqında” qanun
- “Sahibkarlıq fəaliyyəti haqqında” qanun
- “Satınalmalar haqqında” qanun

✓ “Standartlaşdırma haqqında” qanun

400. Daşıyıcı yükü daşımaya qəbul etdikdən sonra yük hansı müddətdə çatdırılmadıqda itirilmiş sayılır?

- 10 gün
- 6 ay
- 2 ay;
- ✓ 3 ay
- 1 ay;

401. Sərnişin daşınması barədə müqaviləyə hansı müqavilənin göstərişləri tətbiq edilir?

- daşıma;
- göndərmə
- ekspedisiya;
- ✓ tapşırıq;
- saxlanma;

402. Saxlama haqqı şərtləşdirilməyibsə:

- əlavə xidmət göstərməyibsə, anbar sahibinin haqq almaq hüququ yoxdur;
- saxlamanın həcmindən və müddətindən asılı olmayaraq anbar sahibi şərti maliyyə vahidinin 10 misindən artıq haqq tələb edə bilməz;
- yalnız əlavə xidmətlərin haqqını tələb edə bilər
- ✓ anbar sahibinin adi haqq almaq hüququ vardır;
- anbar sahibinin haqq almaq hüququ yoxdur;

403. Saxlama müqaviləsinə görə saxlayıcı əşyanı nə vaxt qaytarmalıdır?

- ✓ tapşıranın xahişi ilə;
- tapşıranın xahişini aldıqdan 7 gün sonra;
- müqavilədə göstərildiyi vaxtda;
- əşyanın zədələnməsinə ciddi təhlükə olduğu halda istənilən vaxt
- müddət bitdiyi vaxt;

404. Aşağıdakı standart forması yoxdur?

- beynəlxalq standart
- milli standart
- dövlətlərarası standart
- ✓ birlik standartı
- regional (hövzə) standartı

405. Kommersiya münasibətlərində mülki dövryyəsi məhdudlaşdırılmayan hansıdır?

- hərbi silah-sursat istehsal etmək üçün avadanlıqlar
- qiymətli kağızların çap olunması üçün avadanlıqlar
- xidməti və mülki silah
- radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular
- ✓ kütləvi istehlak məhsulları

406. Ömtəə nişanı kimi aşağıdakı nişan qeydə alınə bilməz?

- Sözlər
- Ömtəələrin forması və ya onların qablaşdırılması
- Hərflər
- ✓ dövlət rəmzləri
- Təsviri elementlər

407. Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
- məlumatların ötürülmə kanallarına qoşulmaq
- danışıqlara qulaq asmaq
- ✓ müvafiq orqanlarda qeydiyyatı alınmaq
- rüsvət vermək

408. Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- kommersiya sirrinin fotosəklini çəkmək
- kommersiya sirrinin surətini çıxarmaq
- ✓ müqavilə əsasında əməkdaşlıq etmək
- zor tətbiq etmək və ya hədələmək
- kommersiya sirrinin sənədlərini oğurlamaq

409. Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- “Antiinhisar fəaliyyəti haqqında” qanun
- “Reklam haqqında” qanun
- ✓ “Yerin təki haqqında” qanun
- “Standartlaşdırma haqqında” qanun
- “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanun

410. Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- “Elektron ticarət haqqında” qanun
- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun
- “Reklam haqqında” qanun
- “Kommersiya sirri haqqında” qanun
- ✓ “Qaz təchizatı haqqında” qanun

411. Kommersiya hüququnun predmetini təşkil edir?

- pul dövriyyəsi sahəsində yaranan münasibətlər
- qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər
- mülki dövriyyə sahəsində yaranan münasibətlər
- xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- ✓ əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər

412. Sertifikatlaşdırılma ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- Mahiyyət etibarı ilə sertifikat məhsulun keyfiyyətini xarakterizə edən sənəddir.
- Məhsulun nomenklaturasının müəyyənləşdirilməsi məhsulların sertifikatlaşdırılması prosesinə daxildir.
- ✓ Çəkili (şəqul) sertifikat malın məhz hansı ölkədən gəlməsini göstərir.
- Məhsulun idxal edən və ixrac edənər arasında razılaşdırılmış sənədləri beynəlxalq standartlara uyğunlaşdırıldıqda da sertifikat funksiyasını yerinə yetirir.

413. Məhsulların sertifikatlaşdırılması prosesinə aşağıdakılardan hansı daxildir?

- məhsulun nomenklaturasının müəyyənləşdirilməsi
- mal göndərən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası, məhsulun sınaqdan keçirilməsi, sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət
- məmulatın sertifikatlaşdırılması qaydalarının müəyyənləşdirilməsi və məhsulların sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması
- ✓ hamısı
- konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənləşdirilməsi

414. Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- Standartlaşdırma üzrə dövlət nəzarətinin konkret qaydaları qanunla təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.

- Ölkəmizdə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi çıxış edir.
- Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdır.
- Standartların tələblərinə, habelə onların işlənməsinə, qəbulu, təsdiqi və tətbiqi qaydalarına əməl edilməsinə dövlət nəzarəti müvafiq səlahiyyətli vəzifəli şəxslər tərəfindən müasir texniki vasitələrdən maksimum istifadə etməklə həyata keçirilir.
- ✓ yanlış fikir yoxdur

415. Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- Dövlətlərarası standartlar – iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aiddir.
- Standartlaşdırma sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin bir forması olub, istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsinin daha etibarlı surətdə tənzimlənməsinə xidmət edir.
- Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, normalar, qayda və tövsiyələrdir.
- ✓ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu Azərbaycan Respublikasının dövlət standartlarının tövsiyyə xarakterli tələblərinə aiddir.

416. Aşağıdakılardan hansı məhsulların sertifikatlaşdırılmasının izahıdır?

- ✓ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- Məhsulların sertifikatlaşdırılması texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- Məhsulların sertifikatlaşdırılması iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- Məhsulların sertifikatlaşdırılması dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

417. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsas vəzifələrinə aid deyil?

- Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək
- müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək
- sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək
- ✓ düzgün cavab yoxdur
- ölçmələrin vəhdətini təmin etmək

418. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aid deyildir?

- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu
- məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utiləşdirilməsi qaydaları
- ✓ düzgün cavab yoxdur

419. Kommersiya hüququ əsaslanır?

- ədalətlik prinsipinə
- fasiləsizlik prinsipinə
- sosial prinsipinə
- ✓ bərabərlik prinsipinə
- tarazlıq prinsipinə

420. Kommersiya hüququnun predmetini təşkil edir?

- ✓ əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər
- qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər
- pul dövriyyəsi sahəsində yaranan münasibətlər

- xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- mülki dövriyyə sahəsində yaranan münasibətlər

421. Aşağıdakı nəqliyyat növlərindən hansı üçün xüsusi razılıq (lisenziya) tələb olunur?

- avtomobil və dəmir yolu
- dəniz və dəmir yolu nəqliyyatı
- dəniz və avtomobil nəqliyyatı
- ✓ hava və su nəqliyyatı
- dəmir yolu və boru kəməri

422. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilmişdir?

- 2000-ci ildə
- 2004-cü ildə
- 2002-ci ildə
- ✓ 1999-cu ildə
- 2001-ci ildə

423. Nəqliyyat sahəsində dövlət tənzimlənməsi hansı yollarla həyata keçirilir?

- nəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarın inkişafı üçün şərait yaratmaq yolu ilə;
- nəqliyyatın inkişafı sahəsində proqram və mexanizmlərin işlənilib hazırlanması yolu ilə
- Nəqliyyat qanunvericiliyi ilə;
- əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsi ilə;
- ✓ hüquqi təminat, vergiqoyma, maliyyələşdirmə, investisiya, vahid elmi-texniki siyasət;

424. Funksional fəaliyyət baxımından Nəqliyyat Nazirliyinin tabeliyində deyil?

- Azərbaycan Dövlət Xəzər Dənizi Gəmiçiliyi
- Yolnəqliyyatşəxsi Departamenti
- Avtonəqliyyatşəxsi Departamenti
- Azərbaycan Dövlət Dəmir Yolu
- ✓ Ekoloji Ekspertiza İdarəsi

425. Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) hansı əsaslara görə dayandırıla bilməz?

- lisenziya sahibi müflis elan olunduqda
- lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə
- ✓ lisenziya sahibinin vergi öhdəliyi yarandıqda
- lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə
- lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə

426. Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənəd tələb olunmur?

- müəssisənin təsis sənədlərinin surəti
- lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- ✓ attestasiyadan keçmək haqqında sənədin surəti
- müəssisənin dövlət qeydiyyatı haqqındakı şəhadətnaməsinin surəti
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti

427. Nəqliyyat xidmətləri üçün xüsusi razılığı (lisenziyanı) hansı dövlət orqanı verir?

- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikasının Dəmiryolu İdarəsi
- Azərbaycan Respublikasının Nəqliyyat Departamenti
- ✓ Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

428. Aşağıdakı nəqliyyat növlərindən hansı üçün xüsusi razılıq (lisenziya) tələb olunur?

- boru kəməri və su nəqliyyatı
- hava və dəmiryolu nəqliyyatı
- ✓ hava və su nəqliyyatı
- dəniz və avtomobil nəqliyyatı
- aviasiya və dəmiryolu nəqliyyatı

429. Azərbaycan Respublikasında nəqliyyat hüququnun sahə strukturuna daxil deyil?

- Avtomobil nəqliyyatı
- Hava nəqliyyatı
- Dəmiryolu nəqliyyatı
- ✓ Çay nəqliyyatı
- Dəniz nəqliyyatı

430. Nəqliyyat münasibətlərində mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
- Bakı Metropoliteni
- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
- ✓ Nəqliyyat Nazirliyi
- «AZAL» Dövlət Konserni

431. Bu nəqliyyat növündən xüsusi razılıq tələb olunur:

- aviasiya və avtomobil nəqliyyatı
- yalnız su nəqliyyatı
- dəmiryol nəqliyyatı
- dəniz və dəmiryol nəqliyyatı
- ✓ hava və su nəqliyyatı

432. Nəqliyyat vasitələrinin sahibləri hansı müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatına keçirməkdə inzibati məsuliyyətə cəlb edirlər?

- əldə etdiyi vaxtdan bir ay ərzində
- əldə etdiyi vaxtdan altı ay ərzində
- əldə etdiyi vaxtdan 15 gün ərzində
- əldə etdiyi vaxtdan 45 gün ərzində
- ✓ əldə etdiyi vaxtdan 10 gün ərzində

433. nəqliyyat vəzifəsinin etibarnamə olmadan idarə edilməsi hansı hallarda inzibati xəta hesab olunur?

- ✓ nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması
- nəqliyyat vasitəsinin həyat ucun təhlükəli vəziyyətdə olan şəxsi xəstəxanaya cətdirmə məqsədi ilə idarə olunması
- nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin vəfat etməsi
- nəqliyyat vasitəsi yararsız hala düşdükdə
- nəqliyyat vasitəsinin onu idarə edənin şəxsin ərinə məxsusu olması

434. Dəsinmanın obyektinə görə DEMİR yol ilə dəsinmanın neçə növü fərqləndirilir

- Vergilər Nazirliyi
- heç biri
- Beynəlxalq Bank
- ✓ Milli bank və Gömrük Komitəsi
- Hesablaşmalar Palatası

435. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir?

- 2009-cu ildə
- 1997-ci ildə
- 2002-ci ildə

- 1990-cı ildə
- ✓ 1999-cu ildə

436. Nəqliyyat hüququ subyektləri neçə kateqoriyaya bölünür?

- 5.0
- 4.0
- 6.0
- ✓ 3.0
- 2.0

437. Nəqliyyat qanunvericiliyi sisteminə aşağıdakı normativ akt daxil deyil?

- qanunlar
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
- Nazirlər Kabinetinin qərarları
- ✓ sərəncamlar
- fərmanlar

438. Aşağıdakılardan hansı qanunlar gömrük hüququnun mənbəyi sayılır?

- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ✓ bütün bəndlər düzdür
- Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu

439. Gömrük Məcəlləsi nə vaxt qəbul edilib

- 31 yanvar 2001-ci il
- 12 dekabr 2000-ci il
- 5 yanvar 2000-ci il
- 10 iyun 2001-ci il
- ✓ 10 iyun 1997-ci il

440. Aşağıdakılardan hansı gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinə aid deyil?

- inzibati- prosesual
- əməliyyat- axtarış
- cinayət- prosesual
- ✓ mülki-prosesual
- cinayət- hüquqi

441. Azərbaycan Respublikasının gömrük orqanları dövlət idarəetmə sistemində daxil olan icra hakimiyyəti orqanı olmaqla...?

- hüquqyaratma orqanıdır
- tənzimləmə orqanıdır
- əlaqələndirmə orqanıdır
- idarəetmə orqanıdır
- ✓ hüquq mühafizə orqanıdır

442. Aşağıdakılardan hansı qaçaqmalçılıq (kontrabada) hesab olunmur?

- narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı mallar
- Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə yaşayan xalqların və xarici ölkə xalqlarının bədi, tarixi və arxeoloji sərvəti olan əşyalar
- nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammal
- ✓ ölkəyə təkrar ixrac rejimi altında gətirilən və qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş mallar
- silahlar, partladıcı qurğular və onlar üçün döyüş sursatı (soyuq yivsiz ov silahları və onların patronlarından başqa)

443. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən aşağıdakı intizam tənbehi tədbiri tətbiq edilə bilməz?
- sonuncu xəbərdarlıqla şiddətli töhmət
 - 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə
 - xüsusi rütbənin bir pillə aşağı salınması
 - ✓ azadlıqdan məhrumetmə
 - gömrük orqanlarında xidmətinə xitam vermə
444. Gömrük işi sahəsində baş verən hüquq pozulmalarına görə qanunvericiliyə uyğun olaraq aşağıdakı məsuliyyət növü tətbiq edilmir?
- maddi məsuliyyət
 - intizam məsuliyyəti
 - ✓ prosessual məsuliyyət
 - inzibati məsuliyyət
 - cinayət məsuliyyəti
445. Aşağıdakılardan hansı gömrük orqanlarının əsas funksiyası deyil?
- öz səlahiyyəti daxilində respublikanın iqtisadi təhlükəsizliyini təmin etmək
 - xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparmaq
 - ✓ ölkəni istənilən xarici müdaxilədən qorumaq
 - Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq
 - ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimləməsi vasitələrini tətbiq etmək
446. Gömrük işi sahəsində gömrük, inzibati, mülki və digər hüquq sahələrinin normalarına riayət edilməsi hansı fəaliyyətin məqsədidir
- Daxili-iqtisadi fəaliyyət;
 - gömrük orqanlarının fəaliyyəti;
 - digər dövlət təşkilatları ilə əlaqəli fəaliyyət
 - təşkilatdaxili idarəçilik fəaliyyəti;
 - ✓ hüquq-mühafizə fəaliyyəti;
447. Məcburi dövlət tədbirlərindən istifadə etməklə gömrük orqanları hansı funksiyanı həyata keçirirlər?
- təşkilat daxili idarəçilik funksiya
 - Nizamlayıcı və qoruyucu
 - Daxili və xarici funksiyası;
 - Hüquq normalarının icrası funksiyası;
 - ✓ hüquq normalarının mühafizəsi;
448. Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür?
- növbəti 10 ay ərzində
 - növbəti 3 ay ərzində
 - növbəti 5 ay ərzində
 - ✓ növbəti 6 ay ərzində
 - növbəti 7 ay ərzində
449. Azərbaycan Respublikasının gömrük orqnları dövlət idarəetmə siseminə daxil olan...?
- əlaqələndirici hakimiyyəti orqanıdır
 - yerli hakimiyyəti orqanıdır
 - məhkəmə hakimiyyəti orqanıdır
 - ✓ icra hakimiyyəti orqanıdır
 - qanunverici hakimiyyəti orqanıdır
450. Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil?
- Azərbaycan Respublikası Prezidentinin fərmanları

- Nazirlər Kabinetinin qərarları
- konstitusiya
- qanunlar
- ✓ Bakı Baş Gömrük İdarəsinin qərarları

451. Gömrük hüququnun sisteminə daxildir?

- məcəllə və qanun hissə
- konstitusiya və qanunvericilik hissə
- xüsusi və fərdi hissə
- əsas və əlavə hissə
- ✓ ümumi və xüsusi hissə

452. Gömrük işi sahəsindəki aşağıdakı ictimai münasibət forması yoxdur?

- ✓ gömrük orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı münasibətlər
- gömrük nəzarəti sahəsindəki münasibətlər
- gömrük rejiminin statusunu xarakterizə edən münasibətlər
- gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər
- gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər

453. Gömrük işi sahəsində baş verən hüquq pozuntularının hansı növləri vardır?

- cinayət;
- intizam, mülki, cinayət
- mülki, maddi, inzibati ;
- ✓ cinayət, inzibati, intizam, maddi
- inzibati, mülki, cinayət;

454. "Gömrük tarifi haqqında" qanun nə vaxt qəbul olunub?

- 2005-ci ildə
- 2007-ci ildə
- 1999-cu ildə
- 1993-cü ildə
- ✓ 1995-ci ildə

455. Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil?

- qanunçuluq
- gömrük hüququnun vasitə və alətlərini səmərəli təminatı
- əhatəli və aydın gömrük tənzimlənməsi
- ✓ humanizm
- demokratiklik

456. Gömrük hüququnun əsas məqsədlərindən deyil?

- gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
- Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını qorumaq
- ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə gömrük qanunvericiliyində nəzərdə tutulan hüquqlarının qorunması üçün sabit hüquqi təminat yaratmaq
- ✓ Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
- gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq

457. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil?

- beynəlxalq mülkiyyət hüququ
- beynəlxalq maliyyə hüququ
- ✓ beynəlxalq ekstradisiya hüququ

- beynəlxalq sığorta hüququ

458. Aşağıdakılardan hansı iqtisadi əməkdaşlıq prinsipinin məzmununun açıqlamasını əks etdirmir?

- BMT Nizamnaməsində ifadə edilən prinsiplərə və məqsədə müvafiq olaraq istənilən iqtisadi əməkdaşlıq formasında iştirak hüququ;
- ✓ beynəlxalq iqtisadi integrasiya prosesində ölkələrin bərabərhüquqluluğu;
- beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaşları sərbəst müəyyən etmək hüququnu;
- inkişafda olan və keçid iqtisadiyyatlı dövlətlərin maraqlarını müdafiə etməklə beynəlxalq ticarətin liberallaşdırılması istiqamətində dövlətlərin qarşılıqlı güzəşt və yardım hüququnu və s. nəzərdə tutur.
- universal və regional iqtisadi rəşkilatlarda dövlətlərin iştirak hüququ;

459. Tranzitin azadlığı prinsipi ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- tranzit hüququ bir qayda olaraq maraqlı dövlətlər arasında qarşılıqlıq prinsipi əsasında beynəlxalq sazişlərlə tənzimlənir;
- ✓ tranzit keçidi, gömrük, vergi və rüsumlar istisna olmaqla tranzit xidmətləri yığımlarından azaddır
- müasir beynəlxalq hüquq tranzitin azadlığı haqqında şərtsiz norma nəzərdə tutmur;
- tranzitin qayda və şərtləri maraqlı dövlətlərin arasında bağlanan ikitərəfli və çoxtərəfli sazişlərlə tənzimlənir;
- tranzit dövləti tranzit hüququna icazəni özünün qanunvericiliyi əsasında verir və əgər tranzit verməkdən imtina edərsə, belə bir qərarı əsaslandırmağa borclu deyil;

460. Beynəlxalq hüquqda nəzərdə tutulan aralıq tranzit dövlət keçidi anlayışı aşağıdakı aktlardan hansında transmilli anlayışla əvəzlənir və bu sənədə əsasən yalnız bir dövlətin sərhəddinin keçilməsi əmtəənin tranzit statusuna düşməsi üçün kifayət edir?

- Tariflər və Ticarət üzrə Baş Saziş –GATT;
- ✓ Avropa Birliyinin Qazın tranziti üzrə və elektrik enerjisinin tranziti üzrə Direktivləri;
- Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi;
- Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası.
- Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Müqaviləsi;

461. Dövlət hansı şərtlərlə hər hansı müqavilədə iştirak edə bilər?

- beynəlxalq hüquq normalarına uyğun olduqda;
- ✓ dövlət maraqlarına uyğun gəldikdə;
- Beynəlxalq ticarət əməllərinə uyğun gəldikdə;
- müqavilənin bağlanması təşəbbüsü dövlətə aid olduqda
- dövlətin xarici iqtisadi əlaqələrinin hüquqi rejimi müəyyən edildikdə;

462. Öz iqtisadi fəaliyyətlərinə təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissəsinə daxil deyil?

- təbii sərvətlərə azad sahiblik etmək, sərəncam vermək, istismar etmək, öz iqtisadi fəaliyyətlərində müstəqillik hüququ
- ✓ gömrük rüsumları münasibətlərində bu və ya digər dövlətlər və ya dövlətlər qrupu arasında ticarət güzəştlərini nəzərdə tutur
- idxal-ixrac, valyuta və digər xarici iqtisadi əməliyyatlar üzərində dövlət nəzarəti hüququ
- öz xalqının, bütün vətəndaşlarının iqtisadi inkişafı hüququ
- TMK-nın fəaliyyətinə, investisiyalara nəzarət və tənzimlənməsi də daxil olmaqla təbii resursların və iqtisadi fəaliyyətin üzrində səmərəli nəzarət etmək hüququ

463. Hüquqazidd məcburetməyə aid deyil?

- iqtisadi blokada
- ✓ beynəlxalq müqavilələrdə əks olunan konkret xüsusi razılaşmalar
- embarqo
- gəmilərin saxlanılması (həbsi) və aktivlərin dondurulması
- iqtisadi boykot

464. Beynəlxalq iqtisadi hüququn alt sisteminin hansında dövlət maliyyə məsuliyyəti daşımır?

- beynəlxalq nəqliyyat hüququ
- ✓ Beynəlxalq ticarət hüququ
- Beynəlxalq lizinq hüququ
- Beynəlxalq investisiya hüququ
- Beynəlxalq gömrük hüququ

465. Aşağıdakılardan hansılar ineqrasiyanın müqavilə-instutsional formasına aid deyil?

- azad ticarət zonası
- ✓ müvafiq beynəlxalq təşkilatlarda birləşmə
- iqtisadi birlik
- vahid iqtisadi məkan
- gömrük birliyi

466. Beynəlxalq iqtisadi hüququn transformasiyasında (yaranmasında) dominant hansı götürülür?

- beynəlxalq miqrasiya
- ✓ ticarət-siyasi əlaqələr
- beynəlxalq nəqliyyat əlaqələri
- beynəlmiləşmə və qloballaşma
- beynəlxalq maliyyə-kredit əlaqələri

467. Müasir dünyada integrasiya prosesləri hansı formalarda həyata keçirilir

- xarici iqtisadi siyasət konsepsiyası formasında
- beynəlxalq iqtisadi əməkdaşlıq formasında;
- ✓ müqavilə və institusional formada;
- elmi-texniki tərəqqi frmasında;
- Beynəlmiləlləşmə formasında;

468. Öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissələrinə daxil deil?

- təbii resurslardan istifadəyə və mütəmləkəçilərin vurduğu ziyanın kompensasiya hüququ
- ✓ iqtisadi boykot müəyyənləşdirmə
- əvəzin ödənilməsinə görə xarici xüsusi mülkiyyətin milliləşdirilməsi hüququ
- təbii resurslardan istifadəyə mane olmaq məqsədilə xarici investisiyalara və ya TMK-lar üçün güzəştli rejim verilməsinə məcbur etməyə qadağa qoyulması
- ilkin xammal istehlakçılarının təşkilatlarda birləşməsi hüququ

469. İqtisadi qeyri-diskriminasiya prinsipi nədir?

- xüsusi güzəştlərin verilməsidir
- ✓ dövlətlərə verilən hüququn ümumi şərtlərinin bütün digər tərəfdaş ölkələrə veriləndən pis olmaması
- inkişaf etməkdə olan və az inkişaf dövlətlərinin xeyrinə gömrük prefernsiyalarının müəyyən edilməsidir
- sərhədyanı ticarətdə gəmiçilik üçün güzəştlərin müəyyənləşdirilməsidir
- əlverişli şəraitin yaradılmasıdır

470. Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir?

- ümumi cərcivə xarakterli müqavilələr
- ✓ MDB müqaviləsi
- dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
- əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr
- ticarət iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr

471. Beynəlxalq iqtisadi hüququn xüsusi prinsiplərinə aid deyil?

- iqtisadi qeyri-diskriminasiya
- ✓ insan hüquq və azadlıqlarına hörmət
- xarici iqtisadi əlaqələrin təşkili formalarını azad seçimi
- dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi
- hüquqazidd iqtisadi məcburetməyə qadağa

472. Beynəlxalq hüquqda tətbiq olunan beynəlxalq hüquq prinsiplərinə aid deyil?

- xalqların öz müqəddaratını təyin etməsi və hüquq bərabərliyi
- ✓ qarşılıqlı faydalanma
- dövlət suverenliyinə hörmət
- zor tətbiq etmək və zorla qorxutmaq
- dövlətlərin əməkdaşlığı

473. Beynəlxalq iqtisadi hüququn mənbələrində çoxtərəfli müqavilələrə aid deyil?

- Mərakeş paktı
- ✓ Türkiyə müqaviləsi
- Hamburq qaydaları
- Seul Konvensiyası
- Vyana Konvensiyası

474. Beynəlxalq iqtisadi hüququn prinsiplərinə aid deyil?

- demokratik
- ✓ normativlik
- elmilik
- peşəkarlıq və qanunilik
- aşkarlıq

475. Beynəlxalq iqtisadi hüququn subyeklərinə daxil deyil?

- beynəlxalq təşkilatlar
- müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
- transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
- dövlətlər
- ✓ beynəlxalq iqtisadi yardım

476. "Çərçivə hüququ"na hansı aiddir?

- maliyyə resursları ilə əlaqədar münasibətlər
- investisiya resursları ilə əlaqədar münasibətlər
- enerji resursları ilə əlaqədar münasibətlər
- ✓ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
- əmək resursları ilə əlaqədar münasibətlər

477. "Beynəlxalq resurs" hüququna daxil deyil?

- maliyyə resursları ilə əlaqədar münasibətlər
- investisiya resursları ilə əlaqədar münasibətlər
- enerji resursları ilə əlaqədar münasibətlər
- ✓ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
- əmək resursları ilə əlaqədar münasibətlər

478. Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir?

- ticarət ənənələri
- beynəlxalq müqavilələr
- arbitraj təcrübəsi
- ✓ ticarət ənənələri, məhkəmə və arbitraj təcrübəsi
- beynəlxalq məhkəmələr

479. Xarici iqtisadi razılaşmaların əsas tənzimlənməsi...?

- Beynəlxalq ümumi hüquqdur
- İnzibati hüquqdur
- Konstitusiya hüququdur
- ✓ Mülki hüquqdur

- Beynəlxalq xüsusi hüquqdur

480. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir?

- İnzibati hüquq
- Mülki hüquq
- Beynəlxalq ümumi hüquq
- Beynəlxalq xüsusi hüquq
- ✓ Konstitusiya hüququ

481. Beynəlxalq iqtisadi hüququn yaranma səbəbləri hansılardır?

- sənaye inqilabları və onun əsasında elmi-texniki inqilabın baş verməsi
- inkişaf etmiş ölkələrdə - dünya bazarında qabaqcıl fəaliyyət göstərən həm daxili, həm də xarici fəaliyyətə təsir göstərə bilən dövlətdaxili metodların möhkəmlənməsi
- ✓ bütün cavablar düzdür
- müstəmləkəçilik sisteminin dağılması, sonra isə sosialist sisteminin dağılması
- düzgün cavab yoxdur

482. Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərin iqtisadi inkişaf tarazlığına nail olmaq üçün hansı ölkələrə münasibətdə təqdim edilib?

- inkişaf etmiş ölkələrə;
- zəif inkişaf etmiş ölkələrə;
- yeni sənaye ölkələrinə.
- keçid iqtisadiyyatlı ölkələrə;
- ✓ inkişafda olan ölkələrə;

483. Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərə hansı məqsədlə verilir?

- iqtisadi artımın tarazlığına nail olmaq üçün;
- xarici ticarətdə müsbət saldonun təmininə nail olmaq üçün.
- ölkə sənayesinin inkişafının təmini məqsədilə
- ölkənin aqrar sektorunun inkişafına nail olmaq üçün;
- ✓ iqtisadi inkişaf tarazlığına nail olmaq üçün;

484. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipindən hüquqa uyğun istisnalar kimi inkişafda olan dövlətlərə münasibətdə daxili bazarın qorunması məqsədilə müxtəlif məhdudlaşdırıcı qaydaların tətbiqinə aşağıdakılardan hansı daxil deyil?

- antidempinq gömrük rüsumlarının tətbiqi;
- xüsusi gömrük rüsumların tətbiqi
- proteksionist gömrük rüsumların tətbiqi;
- ✓ preferensial gömrük rüsumların tətbiqi;
- kompensasion gömrük rüsumların tətbiqi;

485. İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi aşağıdakı aktlardan hansında öz əksini tapmışdır?

- BMT Nizamnaməsində (1945);
- ✓ Avropa İttifaqı işçilərinin əsas sosial hüquqları Xartiyası (1989)
- Tariflər və Ticarət üzrə Baş Sazişdə –GATT-da (1947);
- Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974);
- Enerji Xartiyasına Müqavilədə (1994);

486. Aşağıda göstərilənlərdən hansı təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipində nəzərdə tutulmuşdur?

- təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
- ✓ dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət.
- təbii resusların istehlakçılarının təşkilatında birləşmək;
- beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə özəlləşdirmək;
- təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməməsi

- 487.** Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi aşağıda göstərilənlərdən hansını özündə nəzərdə tutmur?
- müvafiq sferada iqtisadi fəaliyyət nəzarət;
 - ✓ - təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
 - təbii resusların istehlakçılarının təşkilatında birləşmək;
 - təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməsi.
 - beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə milliləşdirmək;
- 488.** Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?
- ərazi bütövlüyü.
 - pacta sunt servanda;
 - ✓ - mübahisələrin güc yolu ilə həlli;
 - dövlətlərin suveren bərabərliyi;
 - insan hüquqlarına hörmət edilməsi;
- 489.** Hər bir dövlətin resuslarına və sturukturuna uyğun olaraq milli təşəbbüslərlə və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi, sosial və mədəni sahələrdə cəmiyyətin üzvü kimi hər bir insan onun şəxsiyyətinin azad inkişafı və ləyaqətinin müdafiəsi zərurəti ilə sosial təminat hüququna malik olması hansı aktda öz əksini tapıb?
- İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966);
 - ✓ - İnsan hüquqlarının ümumi Bəyannaməsi (1948);
 - Sosial tərəqqi və inkişaf Bəyannaməsi (1969)
 - Əhali rifahının və məşğulluğunun Yekun Bəyannaməsi (1974)
 - Sosial tərəfdaşlıq, iqtisadi tərəqqi və insan hüquqları haqqında cərcivə Paktı (1968);
- 490.** Beynəlxalq Əmək Təşkilatının 1970-ci il Minumum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyasında aşağıdakı tələblərdən hansılar ifadə edilib? 1. əməkçilərin və onların ailələrinin təlabatı; 2. yaşayış səbətinin qiyməti; 3. əmək haqqının ümumi həddi və sosial yardım; 4. iqtisadi inkişaf; 5. məhsullardlıq və məşğulluğun təmin edilməsi.
- 1,2,4;
 - ✓ - hamısı
 - 1,3,4;
 - heç biri
 - 2,3,5
- 491.** Aşağıdakılardan hansı BMT-nin Beynəlxalq iqtisadi hüquq yaradıcılığı prosesində iştirak edən sturukturlarından deyil
- BMT Baş Məclisi;
 - ✓ - BMT İnteqrasiya və Beynəlxalq Əməkdaşlıq Şurası (CINTIC);
 - BMT İqtisadi və Sosial Şura (ECOSOC)
 - BMT Təhlükəsizlik Şurası;
 - BMT Beynəlxalq Məhkəməsi
- 492.** Yeni sənayeləşmiş dövlətlərin BMT metodikası üzrə fərqləndirilmə meyarlarına aşağıdakılardan hansı daxil deyil (Sürət 16.05.2013 15:15:29)
- əhəlinin adambaşına düşən milli gəlirdə payı
 - ✓ - idxalda yüksək texnologiyalı məhsulların payı
 - sənaye məhsullarının ixracatda çəkisi
 - xaricdə birbaşa investisiyaların həcmi
 - emal sənayesinin xüsusi çəkisinin orta illik artım səviyyəsi
- 493.** Dövlətlərin suveren bərabərliyinə baxmayaraq, onların beynəlxalq iqtisadi hüquq subyektiyinin həcmi müxtəlifdir. Bu müxtəlifliyi şərtləndirən faktor kimi nə çıxış edir?
- dövlətlərin malik olduğu ərazilərinin ölçüləri
 - ✓ - iqtisadi münasibətlərdəki fərqli inkişaf tendensiyaları
 - dövlətlərin öz iqtisadi təhlükəsizliklərini təmin edə bilmə qabiliyyətləri
 - dövlətlərin iqtisadiyyatlarının bazar iqtisadiyyatı prinsiplərinə uyğunluq dərəcələri

- ayrı-ayrı dövlətlərin əhalilərinin sayı

494. Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı aşağıdakı prinsiplərdən hansı əsaslandırır?

- Milli rejim prinsipi
- ✓ Dövlət immuniteti prinsipi
- İqtisadi əməkdaşlıq prinsipi
- Prenferensiya prinsipi
- Qarşılıqlı mənfəət prinsipi

495. Beynəlxalq iqtisadi hüququn prinsipləri?

- imperativ xarakterlidir
- ✓ konvension xarakterlidir
- məcburidir
- tövsiyyəedici deyil
- real fəaliyyətlidir

496. Beynəlxalq iqtisadi hüququn mənbələrinə aid deyil?

- Konstitusiya
- ✓ sərəncamverici aktlar
- beynəlxalq müqavilələr
- beynəlxalq adətlər
- Mülki Məcəllə

497. Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn metodlarına aid deyil?

- imperativ
- ✓ aparıcı
- tövsiyyəedici
- həvəsləndirici
- dispozitiv

498. Beynəlxalq iqtisadi münasibətlərin əsasında hansı sənəd durur?

- beynəlxalq niyyət protokolları
- ✓ beynəlxalq müqavilələr
- beynəlxalq razılaşmalar
- "böyük səkkizlik" ölkələri
- beynəlxalq sazişlər

499. Beynəlxalq iqtisadi hüquq nədir?

- dövlətlərarası siyasi münasibətləri tənzimləyən hüquqdur
- ✓ dövlətlərarası iqtisadi münasibətləri tənzimləyən hüquqdur
- miqrasiya münasibətlərini tənzimləyən hüquqdur
- maliyyə-kredit münasibətlərini tənzimləyən hüquqdur
- yalnız ticari-iqtisadi əlaqələri tənzimləyən hüquqdur

500. Beynəlxalq iqtisadi hüquq neçənci əsrdə yaranmışdır?

- 16-cı əsrdə
- 17-ci əsrdə
- 19-cu əsrdə
- 18-ci əsrdə
- ✓ 20-ci əsrdə